



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 180 (4679) 30 sentyabr 2014-cü il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Həstərxanda Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib

İlham Əliyev: "Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir"



6

"Sübəli bilinən təşkilatların fəaliyyəti araşdırılır"



6

"Yalan xəber yayanlara qarşı cəza sərtlaşdırılacak"



16

"Juventus" Tevezlə müqavilə yeniləyir



Həstərxanda Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib

İlham Əliyev: "Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir"

Sentyabrın 29-da Rusiya Federasiyasının Həstərxan şəhərində Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, İran Prezidenti Həsən Ruhani, Qazaxistan Prezidenti Nursultan Nazarbayevi və Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılıqla. Dövlət başçıları birgə foto çəkdirdilər. Sonra IV Xəzər Sammitində iştirak edən dövlət başçılarının məhdud tərkibdə görüşü oldu.

Geniş tərkibdə davam etdirilən görüşdə Sammit ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN çıxış edərək bildirdi ki, Xəzəryani ölkələrin dövlət başçılarının növbəti Sammiti ənənəvi olaraq etimad, qarşılıqlı anlaşma və işgüzar şəraitdə, konkret nəticələr elde etmək niyyəti ilə keçirilir. Əməkdaşlığı odur ki, dövlət başçıları tərefindən ilk dəfə beştərəflili əməkdaşlığın əsas prinsiplərini müəyyən edən siyasi Bəyanat razılaşdırılıb. Rusiya Prezidenti Xəzəryani ölkələrin energetika, dəniz nəqliyyatı, baliqçılıq, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində eldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan Xəzəryani dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəflili münasibətlərin inkişafına xüsusi diqqət yetirir:

"2010-cu ilde Bakıda keçirilən Üçüncü Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusən milli zananın eninin və dənizin bioloji ehtiyatlarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların işlənilərə hazırlanmasına dair məsələlərin həlli üzrə danışıqlar prosesinə yeni təkan verdi. Bakı Sammitinin yekunlarına əsasən imzalanan "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" qacaqlıqlıq, brakonyerliyə, qanunsuz müraciyyəyə, insan alverinə, müteşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fealiyyətin mühüm mexanizmini yaradı. Ötən dövrde Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilmesi üzrə xeyli iş görülüb. Tərəflər "Xəzər dənizində fəvqələde halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"ın razılaşdırılmasının başa çatdırıb, imzalanması üçün təklif ediblər. Xəzəryani dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fealiyyətinin möhkəmlənməsi Xəzərde dəha səmərəli və təhlükəsiz fealiyyətə xidmət edəcək. Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxistan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası, Qazaxistan Respublikası və Rusiya Federasiyası arasında ikitərəflili sazişlərin, habelə Azərbaycan, Qazaxistan və Rusiya arasında üçtərəflili sazişin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryani dövlət-



lər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair razılaşmala nail olmaq üçün yaxşı əsas olub. Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryani dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəflili münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryani ölkələr arasında six dostluq münasibətləri və çoxvectorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir.

Təessüf ki, Ermənistən Azərbaycana qarşı işgalçılıq siyaseti regional təhlükəsizliyə başlıca təhdiddir. Əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik daha yeddi rayonu iyirmi ildən çoxdur ki, Ermənistən işğali altındadır. Ermənistən azərbaycanlılarla qarşı etnik təmizləmə siyaseti nəticəsində bir milyondan çox insan qaçın və məcburi köçkü vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistən qonşularının işğal olunmuş ərazilərdən dərhal və qeyd-sərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təessüf ki, Ermənistən həmin qətnamələr məhəl qoymamaqdə davam edir və münaqış həll olunmamış qalır. Bu münaqışə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliliyi tərefində tanılmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Təessüf ki, Ermənistanın mövcud diktator rejimi müasir dövünün reallıqlarını ayıq-sayıq qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında deyil. Ermənistən rejimi öz cəmiyyətində Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrat hissi yaymaqla, azərbaycanofobiyanı dövlət siyaseti səviyyəsinə qaldırmaqla, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dirlərarası münaqış kimi səciyyələndirmək bu münaqışının uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır. Xəzər dənizi regionunda ticari-ıqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimşənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlilərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihelərdə əlaqələndirici element-

dir.

Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həmdə Qazaxistan və Türkmenistan şirkətləri üçün öz ərazisində keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya arasında üçtərəflili əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində de yaxşı perspektivlər vardır. Bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticaret Limanı kompleksinin birinci mərhəlesi çərçivəsində Azərbaycanda bərə terminalı istifadəye verilib. Bu limanın yüksək qabiliyyəti birinci mərhələdə on milyon ton yük və ilə min konteyner olacaq.

Üçüncü Bakı Sammitinin protokol qərarının icrası üçün razılaşdırılmış "Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadə edilməsi haqqında Saziş" xüsusi vurğulamaq istəyirəm. Azərbaycan ekologiya sahəsində əməkdaşlıqda çox böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin ümumi narahatlığına sərih çıxır. Biz dəha səmərəli əməkdaşlıqda ümumi seyi yüksək qiymətləndirir və Xəzər dənizinin ətraf mühitinin qorunmasına dair Çərçive Konvensiyası üzrə işlərə öz töhfəmizi veririk. Biz Bakı Sammitində qəbul edilmiş üzlaşdırılmış qərarə sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüyü əsas götürərək milli zananın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarlıq. Biz dənizin dibinin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamiliqla tanılmış orta xətt principini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gedis-geliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk. Azərbaycan həmdə Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Hesab edirik ki, Xəzər dənizində təreflərin silahlı qüvvələrinin iştirakı və hərbi fealiyyəti bütün Xəzəryani dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı

etimadın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Xəzərin bioloji resurslarından istifade ilə yanaşı, Xəzərtrafi ərazilərdə turizmin inkişafı, deniz gəmiçiliyinin genişləndirilməsi və bütövlükde Xəzər dənizinin imkanlarından istifadədə sahil ölkələrinin birgə investisiya qoyuluşunun əhəmiyyətinə diqqəti çəkdi. O, xalqlarımız üçün sülh və sabitlik dənizi olan Xəzərin sahillerində yerləşən ölkələrin hazırda dünyani təhdid edən ekstremlizm və terrorizmə qarşı mübarizədə birgə səylərinin dəzərılıyinə toxundu. Həsən Ruhani bu Sammitdə müzakirə olunan məsələlərin və imzalanacaq sənədlərin əhəmiyyətindən də danışdı.

Qazaxistan Prezidenti Nursultan Nazarbayev Bakı Sammitindən sonrakı dövr ərzində Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar prosesindəki irəliləyişlərdən söhbət açdı və bunun sayəsində təhlükəsizlik sahəsində razılaşmanın imzalandığını vurğuladı. Xəzər dənizində təhlükəsizlik və əməkdaşlıq şəraitinin getdikcə gücləndiyini qeyd edən Qazaxistan Prezidenti dövlət başçılarının bu gün imzalayacağı birgə Bəyanatın əsas məqsədə - yaxın zamanlarda Xəzərin hüquqi statusuna dair konkret sənədin qəbul olunacağına təkan verəcəyinə əminliyini ifade etdi.

Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu Sammiti Xəzərin statusunun müəyyən edilməsində hüquqi bazanın yaradılmasına yeni töhfə verəcəyinə inamını bildirdi. O qeyd etdi ki, Türkmenistan beştərəflili əməkdaşlığın Xəzəryani ölkələrinin inkişafına təsirini yüksək dəyərləndirir. Türkmenistanın dövlət başçılarının IV Sammitinin yekunlarını və imzalananan sənədləri yüksək qiymətləndirdiyini vurğuladı.

Sənədlərin imzalanması mərasimindən sonra Xəzəryani ölkələrin dövlət başçıları mətbuatla bəyanatlarla çıxış etdilər. Rusiya Prezidenti Vladimir Putin Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammitinin yekunlarını və imzalananan sənədləri yüksək qiymətləndirdiyini vurğuladı.

Həstərxanda Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib

İlham Əliyev: "Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir"

Əvvəli Səh. 2

O, əksər məsələlərdə Xəzəryani ölkələrin irəliyə doğru böyük addımlar atdıqlarını bildirdi. Rusyanın Azərbaycan, Qazaxistan, Türkmenistan və İranla ticarət dövriyyəsinin həzirdə 33 milyard dollar olduğunu deyən prezident Vladimir Putin qarşılıqlı əmtəə dövriyyəsinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğuladı. Rusiya dövlətinin başçısı Xəzəryani ölkələrin investisiya qoyuluşunun genişləndirilməsi, böyük iqtisadi layihələrin reallaşdırılması da yaxşı imkanların olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.

Prezident İlham Əliyev öz bəyanatında diqqətə çatdırıb ki, Azərbaycanın bütün Xəzəryani dövlətlərlə münasibətləri çox sıx, qarşılıqlı faydalı, dostcasına tərefdəşliq münasibətləridir:

"Xalqlarımız tarixən bir-birinə bağlıdır. Bizim qoruyub saxlaya bildiyimiz, indi isə zənginləşdiriyimiz qarşılıqlı fealiyyət, qarşılıqlı dəstək və mehriban qonşuluq ənənələri böyük sərvətdir. 2010-cu ildə Bakıda ke-

çirilmiş axırıncı Sammitdən sonra ötən illər işimizin xeyrinə olub. Ona görə ki, bizim bugünkü nailiyyətlərimiz, bu gün bağladığımız sazişlər çox ciddi işin, deyərdim ki, semimi işin nəticəsidir. Çünkü əger biz ümumi siyasi əzmkarlıq göstərməsəydi, bu nəticələrə nail olmaq, yəqin ki, çətin olardı. Bu gün isə biz bəzi istiqamətlər üzrə irəliyə doğru atılmış mühüm addım hesab oluna biləcək qərarlar qəbul etdik. Bu qərarlar bizdə Xəzərdə qarşılıqlı fealiyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə daha artıq inam yaradır. Qarşılıqlı fealiyyətimizin müxtəlif mərhələlərində bu əməkdaşlığın əsas məsələlərinin tənzimlənməsinə dair konsensusa nail olmağın reallıq dərəcəsi barede fikirlər ferqli idi. Bugünkü müzakirə və qərarlar, imzalanmış sənədlər, zənnimcə, hamiya aşkar gösterir ki, siyasi iradə olduqda biz qarşılıqlı fealiyyətimizin bütün məsələlərini həlle bilərik. Bizim həm ikitərəfli, həm de çoxtərəfli formatda tərefdəşliğimiz Xəzərdə təhlükəsizliyin rəhnindir. Xəzər üzrə qonşularımızın öz aralarında mehriban tərefdəşlər olmaları da Azərbaycanda biziçək xoşdur. Biz beynəlxalq təşkilatlarda həmişə bir-biri-

mizi dəstəkləyir, fəal qarşılıqlı əlaqə saxlayırıq. Fikrimcə, bu müsbət meyillər davam etdirilməlidir və hökmən davam etdiriləcəkdir. Ona görə ki, biz bu regionda yaşayırıq. Xəzər bizim ümumi sərvətimizdir. Biz onu qoruyuruq, onu daha yaxşı qorunmalıyıq və konkret işlərimizlə, o cümlədən infrastruktur layihələri ilə, investisiyalarla ölkələrimiz üçün yeni imkanlar yaratmaliyıq."

İran Prezidenti Həsən Ruhani Sammitin uğurla keçdiyini, mühüm sənədlərin imzalanması üçün Xəzəryani ölkələrin dövlət başçılarının qətiyyətli siyasi iradə nümayiş etdirdiklərini söylədi. O, Azərbaycan, Rusiya, Qazaxistan, İran və Türkmenistanın sağlam rəqabet əsasında iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmələri üçün münbət zəminin yarandığını əsaslandırdı. İran Prezidenti bu baxımdan yüksək səviyyədə məsləhətəşmələrin, danışqların öz bəhəsini verdiyini və bu prosesin davam etdiriləcəyini vurğuladı.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzərin dostluq və sıx əməkdaşlıq dənizinə çevriləməsi üçün Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammitində mü-

hüm irəliliyəse nail olunduğunu bildirdi. Nursultan Nazarbayev nəqliyyat, dəmir yolu və digər sahələrdə birgə layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıdı. Qazaxıstan Prezidenti Xəzəryani ölkələrin azad ticarət zonasının yaradılması təklifini verdi. O, Xəzərin sülh, təhlükəsizlik və dostluq dənizinə çevriləməsi üçün bundan sonra da ardıcıl iş aparılacağını qeyd etdi. Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Sammitin yüksək səviyyədə təşkiline görə Rusiya tərəfinə minnətdarlığı bildirdi. O, Xəzərdə nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, burada regional logistika mərkəzinin yaradılması üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıdı. Qurbanqulu Berdiməhəmmədov energetika sahəsində ister ikitərəfli, isterse de çoxtərəfli əməkdaşlığın da böyük perspektive malik olduğunu dedi. Rusiya Prezidenti Vladimir Putin həmkarlarının fikirləri ilə tam şərık olduğunu, Xəzəryani ölkələrin dövlət başçılarının IV Sammitinin yüksək səviyyədə keçdiyini bir daha vurğuladı və bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirdi.

Həstərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb

Dünen Həstərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzalanma mərasimində iştirak ediblər. Rusiya Hökuməti və Azərbaycan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə Sazişi Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzaladılar.

Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə görüşüb



Sentyabrın 29-da Həstərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizdən daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətləri mövcuddur

Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub



Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Həstərxanda görüşü olub. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibələrinin hazırkı vəziyyətindən məmənluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Rusiya Azərbaycanla tərəfdaşlığa böyük önəm verir

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb

Sentyabrın 29-da Həstərxan-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Rusiya Prezidenti Vladimir Putin: "Çox hörmətli İlham Heydər oğlu. Çox hörmətli həmkarlar.

Mənə çox xoşdur ki, Xəzəryani ölkələrin Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşürəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyır. Biz çox şadıq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən en həssas sahələrde. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxma-yaraq, iqtisadi sahədə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik - 2 faiz, hər halda bu, artımdır. Biz həmişə



görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq."

Azərbaycan Prezidenti İlham Əliyev:

"Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Sizi bizim ümumi qənaətimizcə, ireliyə doğru addım olan Sammitin uğurla başa çatması münasibətə tebrik et-

mək isteyirəm. Sammitdə olduqca vacib qərarlar qəbul edildi. Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadıq ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün göründük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddədə bizim nümayəndə heyətlərinin de qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görecəyik. Bir daha qonaqpərvərliyə görə çox sağ olun."

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həstərxanda inşa edilmiş "Dostluq" uşaq bağçasının açılışı olub

Heydər Əliyev Fondu-nun təşəbbüsü ilə Rusyanın Həstərxan şəhərində Ulu Önderin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş "Dostluq" uşaq bağçasının sentyabrın 29-da açılışı olub. Həstərxanda işgüzər səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Təntənəli mərasimdə çıxış edən tədbirin aparıcısı uşaq bağçasının istifadəyə verilməsini Həstərxanın həyatında əlamətdar hadisə adlandırdı. Sonra Həstərxan vilayətinin qubernatoru Aleksandr Jilkin tədbirdə çıxış edib:

"Çox hörmətli İlham Heydər oğlu.

Mənim əziz azərbaycanlı dostlarım, qardaşlarım. Hörmətli həmkarlar. Bu gün həqiqətən gözəl və əlamətdar bir gündür. Əvvəla, Həstərxan şəhəri qurur duyur ki, Xəzəryani beş dövlətin prezidentləri buraya toplaşaraq çox mühüm bir tədbir - Sammit keçirirlər. Bu tədbirdə Xəzərin sahilərində məskunlaşan insanların - yüz milyondan çox əhalinin ecdadları kimi sülh, dostluq və bütün xalqlara ehtiram şəraitində yaşamları üçün lazımı və düzgün qərarlar işlənilər hazırlanır. Men qeyd etmek istəyirəm ki, mehz çox hörmətli İlham Heydər oğlunun şəxsi mövqeyi sayesində Həstərxan şəhərində, Həstərxan vilayətində hazırda mövcud olan münasibətlər, Azərbaycan Respublikası tərəfindən bura-də həyata keçirilən konkret layihələr nəinki hörmət, həmçinin həyranlıq hissi doğurur. Bu, ölkəmiz ilə Azərbaycan Respublikası arasında praktiki olaraq həyata keçirilmiş konkret planların, bütün sazişlərin və liderlərimizin razılışmalarının nümunəsidir."

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:



Aleksandroviçin mənimlə ar-tıq bölgündüyü planlar gerçel-ləşəndə Həstərxan daha da gözəl olacaq. Xəzəryani dövlətlərin dörd il bundan əvvəl keçirdiyimiz Bakı Sammitindən sonra indi Həstərxanda keçirilməsi də, əlbəttə, bu şəhərin inkişaf səviyyəsinin göstəricisidir. Sammit Rusiya Federasiyasının istanilən başqa şəhərində keçirile bilərdi, lakin mehz Həstərxan seçildi və biz buna çox şadıq. Əminəm ki, Xəzəryani dövlətlərin bu gün qəbul edecəyi qərarlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdıracaq. Biz buna çalışırıq, bunu istəyirik və əlbəttə, Bakı ilə Həstərxan arasında çoxəslik tarixə malik olan qədim əlaqələrin bu gün ne-



"Hörmətli Aleksandr Aleksandroviç, Hörmətli mer.

Əziz dostlar, hörmətli həstərxanlılar.

Demək isteyirəm ki, dost Həstərxan torpağında yenidən olmağıma şadam. Bu, Həstərxan vilayəti-nə mənim ilk səfərim deyil və deməliyəm ki, bu gün avtomobilde gələrkən mən Aleksandr Aleksandroviç Həstərxan vilayətinin son ilerdə qazandığı böyük uğurlar mü-

nasibetlə təbrik etdim. Şəhər həqiqətən dəyişir, daha gözəl, daha rahat olur, menzillər, ticaret mərkəzləri, ictimai yerlər tikilir, parklar salınır. Bütün bunlar Həstərxan vilayətinin sürətli inkişafının göstəricisidir və əlbəttə, belə bir qubernatorun rəhbərliyi ilə başqa nəticələr gözləmək, yəqin ki, çətin olardı. Lakin biz dostlar, qonşular kimi həmişə bir-birimizin uğurlarına sevinirik. Buna görə əminəm ki, Aleksandr

cə inkişaf etməsine sevinirik. Biz həm də sevinirik ki, Həstərxanda ölkəmizlə bağlı yerlər, Bakıda isə "Həstərxan-Bakı" Dostluq parkı var. Keçən dəfə həmin parkı Aleksandr Aleksandroviç açdı. Bu gün biz uşaq bağçasının açılışında iştirak edirik. O da bizim dostluğumuzun rəmzi olacaq. Təsadüfi deyil ki, uşaq bağçası "Drujba" adlandırılıb. Mənim fikrimcə, bu adın rəmzi mənası var, cümlə bizim nəslimiz dost-

lar nəslidir, biz bir ölkədə yaşamiş, bir-birimizi tanıyırıq, bir-birimizə hörmət edirik. Gərək gənclər də bir-biri ilə ünsiyyətdə olsunlar, kiçik yaşılarından uşaq bağçasında, sonra Heydər Əliyevin adını daşıyan məktəbdə dostluq etsinlər. Beləliklə, biz xalqlarımız, ölkələrimiz arasında dostluq münasibətlərinin varişliyini təmin edərik. Bizi birləşdirən cəhətlər çoxdur - tarix də, bugünkü siyasi proseslər də Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha sıx olmasını tələb edir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə, regionlar arasında münasibətlərə görə şadıq və bugünkü mərasim bizi bir-birimizə bağlayan münasibətlərin səmimiliyinin və dərinliyinin daha bir göstəricisidir. Bu əlamətdar hadise münasibətlərə həstərxanlıları, bizim hamimizi, Həstərxanın dostlarını bir daha təbrik edirəm və arzu edirəm ki, uşaq burada özlərini rahat hiss etsinlər, öz ölkəsinin layiqli vətəndaşları kimi böyüşünlər. Sağ olun."

Daha sonra bağçanın açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Həstərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bağçanın rəmzi açılışını bildirən lenti kəsdi. Binanın foyesində ulu öndə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, dövlətimizin başçısı İlham Əliyevin Həstərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb. Bağçanın təməli 2013-cü ilde Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub. Prezident İlham Əliyevə məlumat verildi ki, 140 yerlik bağçada həm Həstərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaq üçün 6 qrup nəzərdə tutulub. Bağçada bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar en müasir tələbələr səviyyəsində qurulub. Dövlətimizin başçısı balacaların ifasında rəqsə baxdı. Bağçada ilə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Həstərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirdi.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib

Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib

2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təşkil olunan təqdimatlarından biri sentyabrın 28-də Afinadakı “Akropol” muzeyində reallaşdı. Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Tədbirdə Yunanistan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, deputatlar, idman ictimaliyətinin nümayəndələri də iştirak ediblər. Mərasimin aparıcısı Aleksis Kostalas “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamladı. O, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirdi. Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirildi. Filmdə Avropa Oyunlarının yaranma ideyası və inidiq qədər görülen işlər əksini tapıb. Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi.

Birinci xanım Mehriban Əliyeva çıxışında diqqətə çatdırıldı ki, Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoymuş: “Hörmətli Yunanistan Respublikası parlamentinin sədri.

Hörmətli nazirlər, deputatlar, Avropa Parlamentinin üzvləri, səfirlər.

Hörmətli Yunanistan Respublikası Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və mənim eziy dəstəm Marianna. Hörmətli qonaqlar, cənablar, xanımlar və dəstələr.

Bu möhtəşəm məkanda siz salamlayıram və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatına həsr olunmuş şam yeməyində iştirak etdiyiniz üçün size təşəkkürümüz bildirirəm. Yunanistanda yenidən olmaq məndə böyük məmənluq hissi oyadır və mükəmməl qonaqpərvərliyiniz üçün size təşəkkürümüz bildirirəm. Dünən biz hamımız tarixi “İrodi” Teatrında gözəl konsertdən həzz alıq və havanın yağışlı olacaqı barədə proqnoza baxmayaraq hava şəraitini çox yaxşı idi. Əlverişli hava şəraitinin olması çox yaxşı işarə idi. Dəyerli töhfəsinə görə eziy dəstəm Marianna Vardinoyannise dərin və səmimi təşəkkürümüz bildirmək istəyirəm. Çox şadəm ki, onun simasında həm UNESCO-da, həm də ikitərəfli əlaqələrimizdə uzun illərdir yaxın əməkdaşlıq etdiyimiz həqiqi dəstəmə tapmışam.

Hörmətli dəstələr, icazə verin Yunanistan və Azərbaycan arasında münasibətlərdən başlayıram. Bu münasibətlər qarşılıqlı hörmət, maraq və dostluğa esaslanan strateji tərəfdəşliq münasibətləridir. Baxmayaraq ki, əlkələrimizi ümumi sərhədlər ayırmır, bizim milletlər həmişə bir-birinə qarşı xüsusi rəqəbat və isti münasibət bəsləyiblər. Çox şadəm ki, ötən bir neçə il ərzində əlkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimiz bir çox sahələrdə, xüsusile ticarət və investisiya sahələrində inkişaf üçün əlverişli şərait yaradır. Ermənistən Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasına və 1 milyondan artıq qəçqin və mecburi köçkünün olmasına fasadlarına baxmayaraq öten on ildə əlkəmizin ümumi daxili məhsulu üç dəfə artub və bu gün bütün Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 70 faizdən artıq Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığıımız yeni müstəviye yüksəldilib. Bu yaxınlarda



“Cənub” qaz dəhlizi layihəsinə start verməkələr Azərbaycan Avropanın, o cümlədən Yunanistanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verib. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə güclənməsinə xidmət edəcək və Yunanistan öz ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa ittifaqı ölkəsi olacaqdır.

Öziz dəstələr, bu gün humanitar sahədə əməkdaşlığını xüsusü qeyd etmək istəyirəm. Son bir neçə ildə universitetlər, məktəblər, kitabxanalar, muzeylər və elmi institutlar arasında əlaqələr daha da intensivləşib. Ümidvaram ki, Gəncə və Saloniki şəhərləri arasında qurulmuş birbaşa əlaqələr əlkələrimizdən digər şəhərləri üçün örnek olacaq və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.

Ölkələrimizdən six əməkdaşlıq qurduğu digər bir vacib sahə idmandır. Bu gün əməkdaşlığını olimpia fənləri üzrə yüksək keyfiyyətli təhsilə təmin edəcək Beynəlxalq Olimpiya Akademiyası ilə tərəfdəşliyimizi da qeyd etmək istəyirəm. Yalnız bu bir neçə nümunə göstərir ki, Azərbaycan və Yunanistan arasında münasibətlərin güclü potensialı var və ümidvaram ki, bu potensial gələcəkdə tamaşa reallaşacaqdır.

Öziz dəstələr, bildiyiniz kimi, Azərbaycanın ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq ki, Olimpiya hərəkatı Yunanistanda, Afinada başlayıb və bərpa olunub, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropa məxsus oyunlar keçirilməyib. Biz fərə edirik ki, Azərbaycana bu oyunları əlkəmizdə təşkil etmək üçün tarixi fürsət verilib. On yeddi gün davam edəcək oyunlarda 6 mindən çox idmançı 20 idman növündə rəqabət aparaacaqdır.

Avgusta Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və destekle qarşılınb. Bu tarixi qərara görə bu gün Yunanistan Olimpiya Komitəsinin prezidenti və “Bakı-2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümüz bildirmək istəyirəm.



Ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olub. Ötən 10 ildə əlkəmizdə 40-dan çox müasir olimpiya idman kompleksi tikilib və bu da bir çoxunun idmani peşəkar karyera kimi seçdiyi əməkdaşlığını qarşısında yeni üfüqlər və imkanlar açıb. Bu yaxınlarda Çində əməkdaşlığı arasında keçirilən Olimpiya Oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl medal qazanıb və əlkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa əlkələri arasında isə 6-cı yeri tutub. Bizim bir çox Avropa və dünya çempionatlarının keçirilməsində de zəngin təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilib. Mən nümunə kimi 2014-cü ilin iyun ayında Bakıda uğurla keçirilən bəlli gimnastika üzrə Avropa çempionatını qeyd etmək istəyirəm.

İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturunu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə əlkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas amillər idi. Bu qərara tekke sevincə yox, həm də məsuliyyətə yanaşırıq. İlk Oyunlar gələcəkde keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək. Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoymub. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərem ki, oyunların mümkin olan ən yüksək səviyyədə keçirilməsi və idmançılar, rəsmilər, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələnə edəcəyik. Bu oyunların keçirilməsi üçün

bize iki il yarımla vaxt verilməsinə baxmayaraq, bu gün əminik ki, bütün hazırlı işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmənunuq. Mən həqiqətən de inanıram ki, Bakıda keçiriləcək oyunlarda Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmərəlik dəyərlərinə riayət olunacaqdır. Yekunda, eziy dəstələr, sizin hamınız bu tarixi oyunlarda iştirak etməyə, zəngin mədəniyyətə və tarixe malik qədim ölkə olan, Qərb ilə Şərqi qovuşduğunda yerləşən, müxtəliflik, toleransiya və məhrəbanlılığına görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvet edirəm. Yunanistan və onun dəstəsindən xalqına xoşbəxtlik, müvəffəqiyət və rifah arzu etmə istəyirəm. Səmimi qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm və sizə yaxt vaxt keçirməyi arzu edirəm.”

Sonra çıxış edən Yunanistanın inzibati işləhatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirdi. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk

Avropa Oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanistanın dəstəyini ifadə etdi.

Yunanistanın mədəniyyət nazirinin müəvəni Angela Gerekoi bildirdi ki, Avropa “Bakı-2015”-i sebirsizlikle gözləyir. “Bu, bütün qitənin həyatında mühüm tədbir olacaqdır”, - deyən Angela Gerekoi qeyd etdi ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri dağlıqdaşdıracaqdır.

Yunanistan Milli Olimpiya Komitəsinin sədri Spiros Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlarda hazırlığın yüksək səviyyədə getdiyini bildirdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə President İlham Əliyevin güclü dəstək verdiyini deyən Spiros Kapralos onu da vurğuladı ki, bütün Avropa kimi Yunanistan da bu oyunları həvəsle gözləyir. Yunanistanın kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni dəstələr, yeni tanışlıqlar üçün əla fürsət olacağını dedi, bu idman tədbirində olimpiya və qeyri-olimpia oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırırdı. Çıxışlardan sonra Azərbaycan inceşənet ustaları - cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət məraqlı konsern programı təqdim etdilər.

**iqbəl Hacıyev
AzərTAC-in xüsusi müxbiri
Afina**

30 sentyabr 2014-cü il

Əli Həsənov: "Şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır"

Azərbaycan Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdürü Əli Həsənov "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı yadigarı növbəti hesabata münasibət bildirib. PA-nın şöbə müdürü Ə.Həsənov Publikaz-a açıqlamasında deyib ki, Azərbaycan fundamental demokratik dəyərlərə sadıq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Onun sözlərinə görə, indi Azərbaycanda yüzlərə qeyri-hökumət təşkilatı, kütüvə informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir:

"Insanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sıfırıslı məlumatı əsasında hazırlanmış bəzəcəklerin, bəyanatlar və sənədlər qarəzlidir, əsaslıdır və subyektiv xarakter daşıyır".

Ə.Həsənov qeyd edib ki, xarici fondlardan maliyyələşən bəzəcəklerin ifadə etdirilər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sıfırıslı məlumatı əsasında hazırlanmış bəzəcəklerin, bəyanatlar və sənədlər qarəzlidir, əsaslıdır və subyektiv xarakter daşıyır".



ri pozmaqdə şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən alıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini quşaqardına vuran ayrı-ayrı təşkilatları, xüsusiylə də onların "demokratiya carşısı" kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündür, "5-ci kolon" öz missiyasını yeriñe yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq riçaqlarını zəiflədir. Hazırda bəzəcəklerin dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan feallığı da mehz bu amillə bağlıdır. Təessüf ki, müyyəyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumileşdirərək müstəqil ölkələr barədə mənfi rəy formallaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missouri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fəvqələdə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümünləri, media və vətəndaş cəmiyyəti feallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hallarını ABŞ-in daxili işi kimi xarakterize etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitiyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdir. Ancaq bir gün önce Nyu-Yorkda BMT-nin mənzil-qə-

rəngahı qarşısında humanitar xarakterli dinc aksyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğunu inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqların həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumileşdirilərsə, dünyadan en inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: Nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumileşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibet bildirmirlər? Təessüf ki, bu ikili standartlar Qərbin bəzəcək dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə bürüze verir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-in ATƏT-dəki və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barack Obamanın Klinton Global Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar ve İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantılarında səsləndirilən müləhizələr, həbələ "Human Rights Watch", "Freedom House" və digər bu kimi xarici təşkilatların iddiaları obyekтив deyil və dövlətimizin müstəqil siyasetinə təzyiq göstərmək cəhdini kimi qiymətləndirilməlidir. Həmin dairələrin nəzərəne çatdırmaq istərdik ki, hər bir hakimiyətin, o cümlədən Azərbaycan iqtidalarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitiyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasetini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çekilmək və kimlərinse istəyinə uyğun hərəkət etmek niyyətində deyil".

Vasif Həsənov

Azərbaycan nümayəndə heyəti MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşündə iştirak edib

Sentyabrın 26-da Moskvada Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib. AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.



Görüş çərçivəsində Əfqanistan amilinin MDB məkanında regional təhlükəsizliyin vəziyyətinə təsiri, islamın radikallaşdırılması və onun MDB iştirakçısı olan dövlətlər üçün müm-

kün nəticələri, "Əl-Qaide"nin və özünü "İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti məsələləri, həbələ beynəlxalq informasiya təhlükəsizliyi sahəsində vəziyyət müzakirə edilib. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Onun çıxışında radikal dini ideologiyaların dünyada yayılmasına şərait yaranan əsas səbəblər təhlükəsizliyin və ekstremitət dini təşkilatlar terəfindən, xüsusi gənclər arasından yeni tərəfdarlar cəlb etmək üçün istifadə olunan əsərlər və metodlar nəzərdən keçirilib. MDB üzvü olan ölkələrin vətəndaşlarının Suriya, İraq və Əfqanistanda müxtəlif dini-ekstremitət və terrorçu qruplaşmaların tərkibində iştirak etməsinin təhlükəli olması xüsusi vurgulanıb. Bildirilib ki, orada döyüş təcrübəsi və vərdişləri qazanan bu insanların öz ölkələrinə qayıdan sonra milli təhlükəsizliyə təhdid doğuran ciddi amilə çevrilirlər. Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərefindən ekstremitət dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib. Muzdlu qatilliye və terrorizmə, həbələ Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrde iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə dəliblər qəbul edilməsi haqda ətraflı məlumat verilib.

Tərefdən ölkələrin xüsusi xidmətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin nümunələri göstərilib, dini ekstremitət və terrorçuluq təzahürləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməyin zəruriliyi vurgulanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri sefer çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Prezident İlham Əliyevin "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzətə təhlükəsizlik tədbirləri haqqında" imzaladığı sərəncamı təqdir edib.

YAP-çı deputat S.Novruzov Publikaz-a açıqlamasında deyib ki, bu sərəncam çox vacib və əhəmiyyətli sənəddir. Onun sözlərinə görə, son vaxtlar cəmiyyətdə gedən müzakirələrin eksriyyəti səzügedən sərəncamda qeyd olunur: "Bu sərəncamda eks olunan əsas məsələlərdən biri də cəbhəyanı ərazilərdə yerli əhalidən ibarət patrul xidmətinin yaradılması ilə bağlıdır. Bu çox önemli məsələdir. Bu, həm də Azərbaycanın düşmən tərefindən hər hansı bir təxribat və diversiya cəhdlərinin qarşısının alınmasında yeni bir mərhələ hesab

olunur. Yəni cəbhəyanı ərazidə yaşayış əhalisi o zonanın mövcud şəraitini və reliyefini kənar ərazilərdən gələn adamlardan və yaxşı bilir. Ona görə də yerli əhalisi arasından patrul xidmətinə cəlb olunması düşmən cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayacaq. Bu sərəncamda yer alan digər vacib məsələ isə cəbhəyanı ərazilərdə mövcud olan ictimai və dövlət əhəmiyyətli, xüsusi və hərbi obyektlər barədə məlumatların düşməndən gizli saxlanması və düşmənə ötürülməsi ilə



Siyavuş Novruzov: "Yalan xəbər yanalarla qarşı cəza sərtləşdiriləcək"

bağlıdır. Yəni, düşmən tərəfi bütün bu obyektlərin sıradan çıxarılması məqsədi güdərsə, o zaman onları qarşısını almaq üçün də bu sərəncamda müvafiq göstərişlər əksini tapır. Bundan əlavə, sərəncamda KİV-lərin dövlətin keşfiyyat, eks-keşfiyyat, hərbi, döyüş və müdafiə məsələləri ilə bağlı xəbərlərin yayılması zamanı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılışdırılma aparılması ilə bağlı da məsələ yer alır. Yəni Azərbaycan ordusu və təmas xəttində baş verən vəziyyətlə bağlı erməni KİV-də yayılmış mə-

lumatları vermək doğru deyil. Bütün bunlar isə çox vacib əhəmiyyət kəsb edir."

S.Novruzov deyib ki, sözügedən sərəncamdan irəli gələrək "Dövlət sirri haqqında" qanuna bir sıra elave və dəyişikliklər edilməsi gözlənilir: "Milli Məclisin payız sessiyasında bu məsələyə baxılacaq və yalan informasiya yanalarla qarşı qanunda nəzərdə tutulan cəza sərtləşdiriləcək. Çünkü cənab Prezidentin bu sərəncamla mövcud olan bəzəcək qanun boşluqlarının aradan qaldırılmasına hüquqi baza yaratdı. Ona görə də "Dövlət sirri haqqında" qanuna əlavə və dəyişikliklər olacaq. Cənab Prezidentin imzaladığı sözügedən sərəncamda yer alan məsələlər isə həmin qanunda yer alacaq".

Azərbaycan cəmiyyətində qadınların rolu yüksəkdir

YAP Qadınlar Şurasının keçirdiyi ümumrespublika müşavirəsində bu, konkret faktlarla bir daha vurğulandı

Sentyabrin 27-də YAP Xətai rayon təşkilatında Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə YAP-in rayon və şəhər təşkilatının sədrleri, Milli Məclisin üzvləri iştirak edirdilər.

YAP Qadınlar Şurasının sədrı, partyanın idarə Heyətinin üzvü Nurlana Əliyeva ölkədə böyük nüfuzlu malik qadınların cəmiyyətdə tutuduğu mövqə, ictimai-siyasi həyatındaki fəallığından danişaraq bildirdi ki, fəaliyyətin zamanın tələbinə, çağırışlara uyğun istiqamətləndirən qadınlarımız ölkədə aparılan genişməqyaslı quruculuq işlərində fəallıqlarını artırırlar: "Azərbaycanın dünyada möhkəm-lənən mövqeyi, nüfuzu hər bir Azərbaycan vətəndaşı kimi qadınlarımızın da fəaliyyət istiqamətləri genişlənməkdə, respublikada aparılan quruculuq işlərində rolu artmadadır. Əvvəllər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan, hazırda respublikanın ziyalı potensialında çökisi artan, ictimai-siyasi sahədə çalışan qadınlarımızın sayı artmaqdadır. İndi tək paytaxtda deyil, regionlarda belə qadın hərəkatının gücləndirilməsi ölkədə həyata keçirilən qadın siyasetinin uğuru, məntiqi nəticəsidir. Hakimiyət qayıdışı ilə müellifi olduğu Azərbaycanın dünya birliliyində qüdrəti dövlət kimi tanınması üçün müümislərlə işlətlərlə imza atan, ölkədə qadın siyasetinin teməlini qoyan, "Mən Azərbaycan qadınlarının dövlət işində fealiyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən de Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realize etmek üçün yaranan imkanların nəticəsidir" söyləyən Ümummülli Lider Heydər Əliyev həmişə qadınlara avanqard qüvvə kimi dəyər vermişdir. 1995-ci ildə Azərbaycan qadınlarının dünya birliliyində tanınması, beynəlxalq konfrans və simpoziumlarda iştirakı üçün Heydər Əliyevin təşəbbüsü ilə respublikamız "Qadınlara münasibətde ayrı-seçkiliyi bütün formalarının ləğvi" Konvensiyasına qoşularaq ölkədə qadınların hüquq və azadlıqlarının bütün səviyyələrdə qorunduğuunu beynəlxalq ictimaiyyətə bəyan etdi."

N.Əliyeva onu da vurğuladı ki, qadınları düşündürən məsələlərin bir mərkəzdən, dövlət səviyyəsində həlli üçün Qadın Problemləri üzrə Dövlət Komitesi yaradıldı, Milli Fəaliyyət Planı tərtib olundu. "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasetinin həyata keçirilməsi haqqında" Fərmandan irəli gələn vezifələr həllini tapmaqla eldə olunmuş naiyyətlərə varişlik prinsipi baxımından yanaşma və gələcəkde dövlət-qadın siyasetinin inkişaf istiqamətləri müəyyənləşdirildi. Halbuki o illərdə dönyanın, eləcə də MDB ölkələrinin bir çoxunda eyni profilli təşkilat mövcud deyildi: "Qloballaşma şəraitində dönyaya integrasiya edən Azərbaycan yeni hüquqi məkana daxil olmaqla başlıyiyətin eldə etdiyi nailiyyətlərdən səməralı istifadə etdiyi kimi qadınlar da beynəlxalq ailənin bir üzvü kimi mühüm proseslərdə fəallıq göstərirler. Eyni siyaseti davam etdirən Prezident İlham Əliyev de qadınlara, gənclərə münasibətde dövlət siyasetinin əsas istiqamətlərinin, ona müvafiq programların müəyyənləşdirilməsini daim diqqətdə saxlayır. Dövlət başçıımız, partiyamızın Sədrı Cənab İlham Əliyevin düşünülmüş, ölkəmizə böyük nüfuz qazandıran siyaseti ilk növbədə qadınları sevindirir. Çünkü bu siyasetin əsasını tək ölkədə deyil, regionda siyasi sabitlik, əmin-amanlıq, əhalinin



sosial müdafiəsinin yüksəldilməsi kimi müqəddəs amallar təşkil edir. Ölkədə gənclər siyasetinin həyata keçirilməsindən də qadınlara qayğı daim diqqətdə saxlanılır. Qızlar arasında elmə, biliyə, idmana maraqlı, adət-ənələrimizə hörmətlə yanaşmaq meyilli güclənlər. Qaçqın və məcburi köçkünlər qadınların sosial müdafiəsinin, əmək hüququnun həyata keçirilməsi üçün təşkilati, iqtisadi və hüquqi məsələlərin həlliənə diqqət artırılır. Qadın əməyinin mühafizəsi, sağlamlıqlarının müdafiəsi, analıq funksiyalarının yerinə yetirilməsi üçün dövlət qayğısının artırılması əsas prinsiplərdən. "Azərbaycan qadını mənəvi təbiətinə sadıq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyyin rəmzi olan adının ucalığını həmişə layiqince qoruyub saxlamışdır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür" söyləyən Prezident İlham Əliyevin qeyd etdiy kimi Şərqi ilk dəfə səsvermə hüququna malik Azərbaycan qadınının sorağı indi en möhtəşəm beynəlxalq təşkilatlarından- AŞPA-dan, ATƏT-dən, İƏK-dən gelir. Diplomatik fəaliyyətləri, Azərbaycanın xarici siyasetinin təbliğində iştirakları ilə seçilmiş qadınlarımız onlarıdır. Elmin en çətin sahələrində çalışan akademiklərimiz, professorlارımız kimi, təhsildə, səhiyyədə, İKT, idman, mədəniyyət və incəsənət sahəsində öz sözünü deyən, qazandığı uğurlarla dünya birliliyinə integrasiya imkanları genişlənən qadınlarımızın sayı artmaqdadır." YAP Qadınlar Şurasının sədrı onu bildirdi ki, cəmi bir neçə il bundan əvvəl yalnız kişilərə məxsus olduğu iddia edilən sahibkarlıqla, bizneslə məşğul olan qadınlarımız dönyanın bir çox ölkələri ilə əməkdaşlıq edərək Azərbaycanın iqtisadi inkişafına töhfələr verir, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsində fəallıq göstərirler.

Toplantıda Milli Məclis Sədrinin müavini, YAP idarə Heyətinin üzvü Bahar Muradova

çixış edərək bildirdi ki, ölkədə qadın siyasetinin sistemli tətbiqi ilə qarşıda duran vəzifələrin müəyyənəşdirilməsi və yeni istiqamətlər üzrə həyata keçirilməsi böyük əhəmiyyət dasışıdır: "Partiyamızın Qadınlar Şurasının məqsədönlü fəaliyyəti nəticəsində qadınların təşkilatlanmasından belə tədbirlərin əhəmiyyəti böyükdür. Biz Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, Azərbaycan vətəndaşı kimi də məsuliyət daşıyıraq və hər birimiz ölkəmizin inkişafı, gələcəyi namine fəallığımızı daha da artırımlı, problemlərin həlliində yaxından iştirak etməklə ümumi işimizə fayda verməliyik. Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Əddiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən qadın problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatı deyil. Biz siyasi təşkilatı, təyinatımız siyasi fəaliyyətə bağlıdır. Biz qarşıya çıxan problemlərin yanmasına səbəblərini araşdırıb, təhlil edərək onun həlli üçün birgə səylərimizi artırımlıq. İctimaiyyətin maraqla izlədiyi aile-meşət, adət-ənələrimiz qorunması ilə bağlı müzakirələrde fəallıq göstərən qadınlarımız mühabirə şəraitində yaşayış Azərbaycanın milli maraqlarına, dövlətçilik mənafeyinə uyğun səylərini birləşdirməlidirlər. Gənclərimizin vətən-pərvərlik təriyəsində, cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli xidmətləri və əməyi olan qadınlarımız, analarımız ictimai fəallığı ilə diqqət çekir. Bu gün hər bir azərbaycanlı, o cümlədən qadınlarımız özlərini qarabağlı kimi hiss edib, torpaqlarımızın işğaldan azad olunması istiqamətində birləş, həmrəylik göstərməlidir. Bunun üçün ölkənin siyasi arenasında böyük nüfuzu və ümüməlxalq etimadi qazanan Yeni Azərbaycan Partiyasının tek mil siyaseti, programı, fəaliyyət istiqaməti vardır və bu fəaliyyət milyonlar tərəfindən dəstəklənir, qarşıya çıxan bütün problemlərin həlli üçün birgə səy göstərilir".

B.Muradova qeyd etdi ki, YAP dünyada, Qərbədə, Şərqi, Avropana fəaliyyət göstərən siyasi təşkilatlarla əlaqələri möhkəmlənən bir mütəşəkkil təşkilatdır. Bu baxımdan partiya-

nın hər bir üzvü ölkədaxili məsələlərdə iştirakı ilə kifayətlənə bilməz. Məsələlərə tək qadın kimi deyil, avangard bir siyasi təşkilatın üzvü kimi yanaşılmalı, partyanın tapşırığı, ölkə Prezidentinin müəyyənəşdirildiyi istiqamətlər, hədəflər hər birimizin gündelik fəaliyyətinin başlıca istiqamətləri olmalıdır: "Biri-birindən maraqlı, əhatəli, başlıca məqsədi də ana və uşaqlara qağının artırılması, istirahətlərin səməralı təşkili və sağlamlıqlarının qorunması ilə bağlı Heydər Əliyev Fonduñun təşəbbüsü və destəyi ilə həyata keçirilən layihələr hər birimiz üçün nümunədir. Heydər Əliyev Fonduñun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfəri, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, ölkənin Birinci xanımı, humanistliyi və xeyr-xahlığı ilə insanların rəhbətini qazanan Mehriban xanım Əliyevanın Azərbaycanın maddi-mənəvi sərvətlərinin qorunması, dönya xalqları arasında təbliği istiqamətində gördüyü işlər tək ölkəmizdə deyil, beynəlxalq səviyyədə qıymətləndirilir və yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanın bir neçə Avropa ölkəsində inşa etdirildiyi təhsil ocaqlarında, mədəniyyət obyektlərində Azərbaycan haqqında əyani təbliğat vasitələrindən istifadə ölkəmiz haqqında daha çox informasiya bolluğu nə yaradılmasına xidmət edir".

Toplantıda, həmçinin ölkəmizdə təhsilin, səhiyyənin inkişafında xüsusi rolun, erkən nikahlarla mübarizədə fəal iştirak edən qadınların qarşısında gələn bələdiyyətərəfəli təşkilatlarla iştirakı da başlıca vəzifə kimi diqqətə çatdırıldı. Bildirildi ki, yerli özünüdaretra organlarında partiyani temsil edən üzvlərinin, xüsusi qadınların iştirakı bütünlükde respublikada aparılan quruculuq işlərində YAP-in rolunu və nüfuzunu artırır. YAP-in rayon təşkilatları qadınlar şurasının sədrleri toplantıda çıxış edərək perspektivlərdən, qarşıda duran vəzifələrdən danişaraq birgə fəaliyyətin daha böyük səmərə verəcəyinə inamlarını ifadə etdilər. Belə toplantıların bölgələr üzrə keçirilməsi qərara alındı.

RƏFIQƏ KAMALQIZI

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət programlarının icrası sayasində Azərbaycan böyük uğurlara imzalıdır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun yap.org.az-a müsahibəsi

- Süleyman müəllim, ən böyük sənaye rayonlarından birinin rəhbəri kimi ölkəmizin bugünkü iqtisadi durumunu necə dəyərləndirirdiniz?

- Sosial-iqtisadi göstəricilər ölkənin inkişafı baredə aydın təsəvvür yaradır. Təkcə cari ilin ötən dövrünə diqqət yetirsek, bu inkişafın hansı səviyyədə olduğunu görərik. İqtisadiyyat 2,1 faiz, qeyri-neft sektor 7 faiz təşkil edir. Əhalinin pul gelirləri 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyib. Kənd təsərrüfatı 6 faiz artıb. Bu gün dünya məqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Valyuta ehtiyatımız 54 milyard dollardan artıqdır. Üçüncü regional inkişaf programının icrası nəticəsində cari ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu güne qədər bir milyon 300 min yeni iş yeri açılıb. Bunun təqribən bir milyonu daimi iş yeridir.

Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların davamlılığının təmin edilməsinde regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət programları mühüm rol oynayır. Məhz ötən illərdə aparılan məqsədönlü və kompleks dövlət siyaseti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dördə üçü respublikamızın payına düşür.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət programlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev bu vacib amili xüsusi vurğulamışdır: “Ümumiyyətlə, 2004-cü ildə əger birinci program qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxlərdən asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir.” Əlbəttə, əldə edilmiş bu nailiyətlər statistik göstəricilərdə də əks olunur. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Yoxsulluq təqrübən 50 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir. Sosial-iqtisadi göstəricilərə görə Azərbaycan inkişaf etmiş ölkələri qabaqlayır. Təbii ki, bu uğurlar iqtisadi siyasetin çox böyük dəqiqliklə, həssaslıqla aparılmasının nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin regional inkişaf programlarının icrası ilə yaxından tanış olmaq məqsədile bölgelərə səfərləri, səfərdən sonra həmin rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər barədə sərəncam imzalayaq, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılmaması bir daha bu gerçəkliyi təsdiqləyir ki, hərtərəfli inkişaf dövlət siyasetinin əsasını təşkil edir. Ölkə Prezidentinin hər bir bölgəyə səfəri yeni sosial obyektlərin açılışı və təməlqöymə mərasimlərinin keçirilməsi ilə yadda qalır. Regionların sosial-iqtisadi inkişafı Dövlət programlarının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti bu rəqəmi xüsusi qeyd etmişdir ki, son on ildə bölgelərdə 1200-dən çox obyektlər açılışında şəxşən iştirak edib. “Sahibkarlara öz dəstəyimi həmisi göstərmisəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərefindən güzəştli səfərlərə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir.” Son on ildə ölkə iqtisadiyyatına 160 milyard dollardan çox investisiya qoyulub. Daxili sə-

mayələr artıq xarici sərmayələri üstələyir: “Bu da ilk növbədə, ölkəmizdə hökm sürən



sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmaye azalmaya caqdır.” Qeyd edək ki, sahibkarlığın inkişafı üçün hər il dövlət bütçəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir.

“Bu gün Azərbaycan dünya məqyasında seçilən ölkələrdən ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmərəyişində yaşayırıq. Bizim məqsədimiz de bəndir- ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əger hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır” söyləyən ölkə Prezidentinin bu fikirləri qarşılıklı planlara işq salmaqla yanaşı, uğurların davamlılığının təmin edilməsində səyərlerin birləşdirilməsinin vacib amil olduğunu da təsdiqləyir: “Əlbətte ki, yerlərdə təşəbbüs də göstərilməlidir. Bele olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasetimizdir, arzumuzdur, belə de olacaqdır. Çünkü bizim bütün programlarımız yerinə yetirir. Bir dənə də olsun, program yarımcıq qalmamışdır.” Bu fikir də hər zaman öne çəkilir ki, sevindirici hal budur ki, görülen işlər ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə yaradır. Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir. Quruculuq, abadlıq işlərinin geniş vüset alması uğurlu sosial-iqtisadi göstəricilərin nəticəsidir. Bu inkişafı şərtləndirən amillər sırasında uğurlu neft siyaseti xüsusi qeyd edilir. Bu gün fəxrə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasetinin məntiqi davamıdır. “Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir... Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əger bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcəkdir.”

- Süleyman müəllim, qeyd etdiyiniz ki, hərtərəfli inkişaf hər bir sahə üzrə konkret programların qəbuluna və uğurlu icrasına, eyni zamanda rayonlar arasında sağlam rəqabət mühitində görülən işlərə əsaslanır. Rəhbərlik et-

diyiniz Qaradağ rayonunu hazırla inkişafın hansı səviyyəsində görürsünüz? Cari ilin 6 ayının yekunları ilə necə başa vuracağınızda hansı əsası yaradır?

- 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüset alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək tempdə davam etmişdir. Qazanılan hər bir nailiyyət dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayesində nail olunub. Öləke Prezidentinin bir başa təşəbbüsü və himayəsi sayesində son illər Qaradağ rayonunda bir neçə mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Çox sayıda səhiyyə və təhsil müəssisələri, yollar, parklar istifadəyə verilmişdir.

Ötən altı ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 124,3 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsatit 65,8 milyon manat təkinti-quraşdırma işlərinin yerinə yetirilməsine sərf olunmuşdur.

Iqtisadiyyatın aparıcı sahəsini təşkil edən və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunmuşdur.

Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil etmişdir. Pərəkəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliye göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olmuşdur. Ötən dövr ərzində rayonumuzda orta aylıq əmək haqqı 754 manat təşkil etmişdir. 974 ailəyə orta hesabla 115 manat məbləğində ünvanlı sosial yardım verilmiş, əhalinin azəminatlı təbəqələrinə müxtəlif təqaüdlər və müavinətlər ödənilmişdir.

Bildiyimiz kimi elektrik enerjisi və təbii qaz təchizatı, içmeli su və kanalizasiya sistemlərinin yaradılması işləri hökumət qarşısında mühüm bir vəzifədir. Hesabat dövründə bu işlər gündəlik diqqət mərkəzində olmuşdur. Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülmüşdür. Bele ki, ötən altı ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 104 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 57,4 min metr müxtəlif kabel və hava xətleri çəkilmişdir. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə müxtəlif diametrlə qaz xətti yenisi ilə əvəz edilmişdir.

“2014-2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Programı”na əsasən bu istiqamətdə olan işlər davam etdirilməkdədir. Ötən altı ayda əhali tərefində istehlak olunan elektrik enerjisinin dəyəri 103,3 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri isə 98,2 faiz ödənilmişdir. Hesabat dövründə əhalinin içmeli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsi sayesində son illər Qaradağ rayonunda bir neçə mühüm obyektlərin inşa-

si uğurla başa çatdırılıb. Xüsusilə qeyd edim ki, canab Prezidentin diqqət və qayğısı sayesində son illərdə geniş miqyaslı abadlıq-quruculuq işləri rayonumuzda geniş vüset almışdır.

Bele ki, 2014-cü ilin birinci yarısında qəsəbələrdə nümunəvi həyətlərin salınması, xeyir-şər evlərinin tikintisi, rayon əhalisinin asude vaxtının səmərəli təşkili üçün parkların salınması işləri aparılmışdır.

“2014-2016-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Programı”na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızılıdaş, Ümid, Qobustan, Əlet qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin Sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə başa verə biləcək fəvqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühofizə Hissəsinin yanğından mühofizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.

Qaradağ rayonu ərazisində ötən altı ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülmüşdür. Bununla yanaşı yeni təhsil müəssisələrinin tikintisine və bəzi təhsil müəssisələrinin əsası və cari təmirə ehtiyacı vardır. Bele ki, rayon ərazisində yerleşən məktəbəqədər təhsil müəssisələrinde olan usaq sixligini və əhalinin çoxsayılı müraciətlərini nəzərə alaraq Lökbatan qəsəbəsində əlavə olmaqla bir körpələr evi-usaq bağçasının tikintisi və ya mövcud körpələr evi-usaq bağçalarının ərazisində əlavə tədris korpuslarının tikintisi günün vacib tələblərindəndir.

Hesabat dövründə rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür. Bele ki, rayon ərazisində sakinlər pulsuz tibbi xidmətin təşkili bütövlükdə təmin edilmişdir. Səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması problemləri ardıcılıqla öz həllini tapmaqdadır.

Respublika əhalisinin sağlamlığı məsələsinə hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidən qurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı aparılır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Programı”nda Qaradağ rayonunun səhiyyə sahəsini əhatə edən 8 konkret tədbir nəzərdə tutulmuş və bunların 7-si uğurla həyata keçirilmişdir. Eyni zamanda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Programı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xə-

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət programlarının icrası sayasında Azərbaycan böyük uğurlara imzalıdır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun yap.org.az-a müsahibəsi

təxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binanın inşası və Lökbatan qəsəbəsindəki 200 çarpayılıq müasir xəstəxana binasının inşası davam etdirilir. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Lökbatan qəsəbəsindəki 39 nömrəli Uşaq Kardiorevmotoloji Sanatoriyasının, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar və poliklinika şöbəsinin, Puta qəsəbəsindəki 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar şöbəsində, Müşfiqabad qəsəbəsində 13 nömrəli Şəhər Poliklinikasının əsaslı təmiri başa çatdırılaq əhalinin istifadəsinə verilmişdir.

Hesabat dövründə sakinlərin asudə vaxtının təşkili istiqamətində de xeyli işlər görülmüşdür. Rayonun mədəni mərəfət mühəssinələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Rayonun müsiki məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərinin Novruz bayramı, Güllə bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar rayon tədbirində Azərbaycan mədəniyyətini tərənnüm edən mahnı, rəqs və xalq oyunları ilə əhatə olunmuş geniş proqramla iştirakçı təmin edilmişdir. Ötən müddət ərzində Nazirlər Kabinetin tərəfindən 2001-ci ildən rayon ərazisində rəsmən qeyde alınan 15 tarixi abidənin, xüsusilə de dünya əhəmiyyətli Qobustan Milli Bədii-Tarixi Qoruğunun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Ötən dövr ümummilli Lider Heydər Əliyevin ırsının öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin təbliği məqsədilə yaradılmış Qaradağ rayon təbliğat qrupunun üzvləri tərəfindən yerlərdə, idarə, məssisə və təşkilatlarda 15-dən artıq görüşlər keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin andan olmasının 91-ci ildönümü münasibətli Heydər Əliyev Mərkəzində müxtəlif yığıncaqlar və konfranslar keçirilmişdir. "Heydər Əliyev Azərbaycan dövlətinin və Azərbaycan xalqının xılastkarıdır", "Milli Qurtuluş günü eyni zaman da Azərbaycanda milli intibah dövrünün başlanğıcıdır", "Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır", "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", "Azərbaycanın neft sənayesi Heydər Əliyevin sayesində təşkül tapmışdır" və s kimi mövzularda elmi-praktik konfranslar, rayonun bütün idarə, məssisə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında isə silsilə tədbirlər keçirilmişdir.

Təbii ki, cari ilin ötən dövründə görülen işlərin hamisini qeyd etmək qeyri-mümkündür. Uğurlar bir-birini əvəzlədikcə yeni hədflər, məqsədlər qarşıya qoyulur. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş müxtəlif Dövlət Proqramlarının icrası Azərbaycan xalqının maddi rifahının yüksəlməsi, ölkənin bütün şəhər və kəndlərinin simasının dəyişməsi və müasirleşməsi ilə neticələnir. Sözsüz ki, bu proqram Qaradağ rayonun hərtərəfli təreqqisine güclü təkan vermiş və rayonun sosial-iqtisadi problemlərinin böyük əksəriyyəti öz həllini tapmışdır. Bu əminliyi ifade etmek istədim ki, ölkə Prezidenti İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındaki nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetirilecek və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.

- Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq baxışın yüksək seviyyədə olması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin miqyasından da aydın görünür...

- Təbii. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə də dövlətimizin uğurla həyata keçirdiyi şaxələndirmə siyaseti təqdir olunur. Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyaseti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanlığı təbrik məktubunda söylədiyi fikirləri bir daha yada salmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, XXI əsrin ilk on illiyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşunu ortaya çıxmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modeline yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içinde yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasıdan çox asılıdır. Həmin konfransda hazırlı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğunu öne çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilmişdir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5,3 faizə enməsi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi, "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)"ndə Azerbaycanın 144 ölkə arasında 38-ci yeri tutmaqla MDB-dən rəqabətə davamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafın təmin olunması məqsədilə dövlət başçısı İlham Əliyevin fərmani ilə təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında nəzərdə tutulan hədflər də hər sahə üzrə konkret proqramların qəbulunu zərurətə çevirir.

Düşünülülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdəş kimi dünyada tanılmışdır. Ölkə Prezidenti bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdi, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önemli məkana çevrilən həqiqətlərimizin təbliğine geniş imkanlar yaradır. Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansıa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünüsüzdür.

Azerbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaradıldığı imkanlardan bəhrelənib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Bir sözlə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geo-iqtisadi regional güc mərkəzi modelini yaradıb. Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətqabiliyyətlilik hesabatı (2014-2015-ci illər)"nda Azerbaycanın 144 ölkə arasında 38-ci yeri tutmaqla MDB-dən rəqabətə davamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafın təmin olunması məqsədilə dövlət başçısı İlham Əliyevin fərmani ilə təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında nəzərdə tutulan hədflər də hər sahə üzrə konkret proqramların qəbulunu zərurətə çevirir.

- YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü kimi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarımıza verdiyi töhfələri necə şərh edərdiniz? Qarşidan bələdiyyə seçkiləri gəlir. Təmsil olunduguuz YAP Qaradağ rayon təşkilatının seçkilərə hazırlığı hansı səviyyədədir?

- 1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının ötən 22 ilə yaxın dövr ərzində keçidiyi yol, əldə etdiyi uğurlar biri-birindən əhəmiyyəti olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Artıq Azərbaycan müstəqilliyinin 23 ilini arxada qoyur. Azərbaycanın müstəqillik tarixinin 22 ilinə bələdçilik edən partiya bu dövr ərzində çətin, eyni zamanda şərəfli yol keçib. Partyanın 22 ilə qazandığı uğurların təməlində sözlə əmel birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas principi kimi qəbul edən YAP-in cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolü inkaredilməzdır. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrində cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfansını keçirən partyanın bu gün sıralarında 600 minden artıq üzvün birləşməsi də deyilənlərin təsdiqləndir. Dövlət başçısı İlham Əliyevin YAP Xaçmaz rayon təşkilatının fealları ilə görüşündə söylədiyi bu fikirləri xatırlatmaq istərdim: "Bu gün və gələcəkdə bizimlə rəqabət aparmaq iqtidarında olan

qüvvə yoxdur. Amma bu o demək deyil ki, biz arxayılaşaq və fəaliyyətimizi bir az zəiflədək. Əksinə, bizim fəaliyyətimiz siyasi mübarizədən daha çox Azərbaycanın inkişafına yönəlibdir. Biz siyasi mübarizə məsələlərini çoxdan həll etmişik. Bu baxımdan mən gələcəkdə heç bir problem görmürəm. Bizim fəaliyyətimiz, fəal olmayırmı, bütövlükdə, Azərbaycanın inkişafına yönəlibdir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Əlbəttə, insanlar daha da tələbkar olmalıdır, daha da səmərəli işləməli və bu yüksək adı çox şərəflə daşımılmalıdır." Bu fikir de xüsusi qeyd edilmişdir ki, nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.

23 illik müstəqillik tarixine malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Bu gün Azərbaycanın dünyadan nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan siyasetin nəticəsidir. Sözsüz ki, bu uğurlarda Yeni Azərbaycan Partiyasının rolü inkaredilməzdir. Partyanın keçidiyi 22 illik şərəflə yol ən əsası xalq-iqtidar birliliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha da qüdretli, güclü dövlətə çevriləməsi üçün Heydər Əliyev siyasetinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. 2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərde gördüyü işlər isə 2013-cü il prezident seçkilərində qəlebəsini temin etdi. Hər bir vedin əməli işi ilə təsdiqləyen dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasetin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan biri-birinden əhəmiyyətli adımlar da bunun təsdiqididir.

Ölkəmiz bələdiyyə seçkiləri ərefəsindədir. Hər bir seçki prosesində olduğu kimi, bu seçkilərə de Yeni Azərbaycan Partiyası ciddi şəkildə hazırlıdır. Partyanın təkmil seçki texnologiyası mövcuddur. Keçilən yol, əldə olunan uğurlar bu reallığın təsdiqidir ki, YAP qəlebələr partiyasıdır. YAP Qaradağ rayon təşkilatı bələdiyyə seçkilərinə konkret tədbirlər proqramı esasında hazırlanır. Partiyamızın bu seçkilərdə də qəlebəsi şəksizdir. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında bu fikri xüsusi qeyd etmişdir: "Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çıymımda aparım. Çalışmışam ki, Ulu Öndərin siyasetinə layiq olum. Çalışmışam ki, onun siyasi xəttini sizinle bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərem ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoymuğu yolla gedir, güclənir, möhkələnir və çox güclü regional amilə çevriləibdir." Məhz bu uğurlar Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərində qələbə qazanmasına əsas yaradır.

30 sentyabr 2014-cü il

YAP bələdiyyə seçkilərində qadınların təmsilciliyinə üstünlük verəcək

Bu günlərdə Yeni Azərbaycan Partiyasının və YAP Qadınlar Şurasının bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı partyanın şəhər və rayon təşkilatları sədrərinin və qadınlar şurasının ümum respublika müşavirəsi keçirilədi.

Keçirilən müşavirədə Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə olduğu kimi bu seçkilərdə də qələbə qazanacağına, zəfərlə çıxacağına əminlik bildirildi. Ümmək respublika müşavirəsi ilə bağlı YAP rayon təşkilatlarının sədrəri ilə səhbət zamanı da qeyd olundu ki, YAP bütün seçkilərin qalibi olub bu seçkilərdə də bu qələbeni davam etdirəcək.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: “YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir”



- Artıq bələdiyyə seçkilərinə az bir vaxt qalib. Dövlət olaraq müasir Azərbaycan bu günün önemini daha da artırın siyaset yeritməkdədir. Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də qadınlara və gənclərə daha çox üstünlük veriləcək. Keçirilən müşavirələrdə də bu fikir döñə-döñə vurğulandı. Bildirildi ki, partianın təmsil edən qadınlar bu seçki prosesində dəha feal olmalıdır. Hazırda bələdiyyə üzvərinin təxminen 30 faizi qadınlardan ibarətdir. Müşavirədə vurğulandı ki, qadınların yerli özünüdərəetmə orqanlarında təmsilciliyinin daha da yüksək olması üçün qadınların feallığını artırmaq lazımdır. Bu məqsədlə seçki ərefəsində zonalar üzrə görüşlərin keçirilməsi nəzərdə tutuldu. Yaxın günlərdə belə görüşlərin keçirilməsinə başlanılacaq. Təbii ki, YAP Sabunçu rayon təşkilatı olaraq, biz də ötən dövr ərzindəki fealiyyətimizə qiymət verir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələri müəyyənləşdirir və buna müvafiq də fealiyyət göstərir. Bu ilin dekabrında keçirilecek dördüncü bələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etməklə partiyamızın namizədləri qələbələrini rəsmiləşdirəcəklər. Çünkü YAP qələbə və zəfərlər partiyası olaraq, yalnız bu istiqamətdə qururla irəliləməkdədir. YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir.

Ön çok qadın YAP-in sıralarındadır və on çok ziyalı qadınlar da bizim partiyamızdadır. Təbii ki, biz hər bir seçkiyə ciddi hazırlaşırıq. Bu amil keçirilən müşavirədə də vurğulandı. Cənab Əli Əhmədov da öz çıxışında qeyd etdi ki, bizim inamımız ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində de YAP-in irəli sürdüyü namizədlər seçilərimizin etimadını qazanacaqlar.

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevə: “Müəyyənləşəcək namizədlərimiz öz qələbələri ilə bütövlükdə YAP-in gücünü nümayiş etdirəcəklər”



- Məlum olduğu kimi, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüdərəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Bələdiyyələr bərabərlik əsasında qurulur, fealiyyət göstərir və konstitusiya, eləcə də qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bu prosesdə əhalinin feallığı və seçkinin şəffaflığı demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Ona görə də ölkənin demokratik inkişaf mərhələləri dərindən tehlil olunmalı, bu müstəvidəki problemlər ciddi şəkildə öyrənilməlidir. Belə problemlər içərisində xüsusi diqqət çəkən məqam qadınların demokratik quruculuq prosesində iştirakıdır. Cəmiyyət inkişaf etdikcə qadınların feallığının artması müşahidə olunur. Artıq Azərbaycan qadını dönya səviyyəsində təmsil oluna bilecek intellekt və savad həddine yüksəlib. Bunuyla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsilciliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərindən daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna böyük bir fürsət verir. Bütün Azərbaycan xalqının seçimi olan YAP-in seçkiləre hazırlıq işlərini onun ayrı-ayrı şəhər və rayon təşkilatlarının timsalında görmək olar. Qeyd edim ki, müəyyənləşəcək namizədlərimiz öz qələbələri ilə bütövlükdə YAP-in gücünü nümayiş etdirəcəklər. Çünkü YAP hər bələdiyyə seçkisində çalışır ki, namizədlər arasında qadınların və gənclərin sayı çoxalsın. Xatırladım ki, ötən siyasi kampaniyalar bir daha sübut etdi ki, qadınlar və gənclər seçki prosesinin aktiv iştirakçılarıdır. Bir sözə,

başlıca hədəflər bundan ibarətdir ki, bələdiyyələrin cəmiyyətin həyatında, ictimai-sosial məsələlərin yoluna qoyulmasına rolu artırılsın. Digər bir tərəfdən, bələdiyyələr öz səlahiyyətlərini və vəzifələrini daha yaxşı, daha keyfiyyətli yerinə yetirsirlər. İndidən seçkilərdə iştirak edəcək bütün nəməzlərimizə uğurlar arzu edirəm.

YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova: “Biz bir daha deyə bilərik ki, qarşidan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq”

- Azərbaycanda bələdiyyələrin idarə olunması ilə bağlı bir sıra tek-milləşmə işləri həyata keçirilib. Biz bütün bu əhəmiyyətli amilləri sentyabrın 20-də keçirilən ümum respublika müşavirəsində edilən çıxışlardan da, yerlərdə fealiyyət göstərən bələdiyyələrin işlərindən də şahidi olmuşuq. Təbii ki, işlərin formallaşması və reallaşdırılması istiqamətində YAP-in rol alması da şübhəsizdir. Çünkü YAP həm də xalqın partiyası olaraq, inam və etibarını qazanıb. Bu baxımdan, bütün seçkilərdə bizim namizədlərimiz ardıcıl qələbələrini qazanmaqdadır. Bu gün Nərimanov rayonunda da fealiyyət göstərən bələdiyyələr sosial və digər problemlərin həllində işini qurmaqdadır. Çünkü məhz etimad qazanmaq gələcək seçkilərdəki qələbəni təmin edən əsas faktorlardandır. Düzdür, bələdiyyələr özünüdərəetmə orqanı kimi Azərbaycanda yaranmış cavan strukturdur. Əvvəlki illərdə bələdiyyələrə seçilən şəxsler bəzən bu orqanların konkret olaraq hansı fealiyyətlə məşğul olduğunu, əsas funksiyasının nədən ibarət olduğunu və s. bilmirdilər. Amma artıq bu sahə üzrə parlamente də bir sıra qanunlar qəbul edilib, tədbirlər həyata keçirilib, bələdiyyələrə sosial baxış tamamilə dəyişib. Deməli, bu sahədə artıq tek-milləşmələr aparılmalı, mükəmməl proqramlar ortaya qoyulmalıdır və qoyulur. Bütün bunlar isə onu göstərir ki, bələdiyyələrin fealiyyəti, struktur təkmilləşdirilir, yeniləşdirilir. Bu tələyülə prosesdə biz qadınlar, o cümlədən YAP-da təmsil olunan qadınlarımıza özükümüzdə demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Təcrübə göstərir ki, sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərindən daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğunu sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna tarixi bir fürsət verir. Beləliklə, biz bir dətam əminliklə deyə bilərik ki, qarşidan gələn bələdiyyə seçkilərində də YAP parlaq qələbə qazanacaq. Çünkü partiyamızın qələbələrinin əsasında xalq sevgisi və inamı dayanır. Ona görə də biz də tam əminliklə deyə bilərik ki, biz qələbə qazanacaq.

R.HÜSEYNOVA



AĞSAQ ATİN KOR NALBƏNDİ

Rəfiqə

Əli Kerimlinin “ağlı”, “vicdanı” izafi şəkildə “aşıb-dasıır”

Doğrusu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi görüşdən müəyyən vaxt keçməsinə baxmayaraq müxalifət liderləri hələ də qəşinmadadırlar. Çünkü də budur ki, əgər belə olmasayı, həmin “liderlər” dərhal özlərinə yaraşan tərzdə, yəni klounluq edərək cəmiyyət içinde özləri-özlərini biabır etməzdilər. Soruşa bilərlər ki, kimdir bu klounluq edən və ya xud da canına bit-birə düşənlər kimi qəşinənlər. Cavabı bəlli dir. Əlbəttə ki, bu kloun “cəbhə” sədri Əli Kerimlidir. AXCP sədri yene də müşavirədə olan şəkilləri bir də lupa ilə izləməyə başlayıb. Burda deyirlər ki, “qəşinməyan yerdən qan çıxarmaq”. AXCP sədri yene də axtarış apararaq elə zənn edir ki, bu axtarışı ilə “çox böyük keşf edib”. Ə.Kerimli yenidən sosial şəbəkədə yazı verib. Ancaq bu yerde AXCP sədri bir mühüm məsələni unudub. Məsələn, AXCP sədri iddia edəndə ki, bəs “müşavirədə iştirak edənlərin əksəriyyəti mürkülyəib”, bax, onda həmin iddiasında sözün həqiqi mənasında klounluq edir!

Partiya funksionerləri də bildirirlər ki, bütün bu mənfi tendensiyaların inkişafında dağıdıcı rol ilə yadda qalan AXCP sədri Əli Kerimli öz çirkin oyunu ile bütövlükdə müxalifət düşərgəsini mehəvə doğru aparıb. Əli Kerimlinin qadın müşaviri Zemfira Məhəddinova istəfa verərək onuna yola getmədiyini, vəzifəsindən getməyə məcbur qaldığını bildirərək deyib ki, bu, son olmayıacaq: “Əli bəyin iddialarından daha çox əziyyət çəkən onun bu gün də rəhbərlik etdiyi AXCP oldu. Əbülfəz Elçibəy sağlığında qeyri-formal fealiyyəti ilə “cəbhə”çilər arasında həmişə ikrah hissi ilə xatırlanan Əli Kerimli qruplaşması cəbhə liderinin vəfatından sonra əl-qol açaqərək AXCP-dəki partiyadaxili müxalifəti dağıtmak üçün əlindən geləni əsirgəməyib və “Azadlıq” redaksiyasında, həmçinin bir çox qəzetlərdə fealiyyət göstərən yazarlar dəstəsi formalşdırmaqla erməni sevdasını öz yzilləri ilə bir dəha göstərməkdədir”.

Axsaq atın kor nalbəndi

Atalar yaxşı deyib: “Axsaq atın kor nalbəndi olar”. Elə bu günlərdə AXCP sədri Əli Kerimli gizli imzası ilə gün işığı görən “Azadlıq” qəzetindən ne qədər erməni sevdalısı olduğunu etiraf etmiş olub. Belə ki, “Azadlıq” qəzetinin mirzəciyi İlham Hüseyn bir köşəsində yazır ki, sən demə, “vicdan” və “erməni” sözleri sözleri sinonimmiş. İqtidar mənsublarının da onları və “liderlərini” (Əli Kerimlini) ermənipərəst, yaxud da erməni adlandırması elə onların (cəbhəçilərin) “vicdanlı” olması ilə bağlıymış (?!-R.) O zaman belə bir sual ortaya çıxır - əgər erməni sözü vicdanla sinonimlik təşkil edirse, demək, Qarabağ savaşında xalqımızın, millətimizin başına gətirilənlər - Xocalıda, Qaradağlıda, Malibeyli, Bağanis-Ayrımda töredilən qətlialmlar “vicdanlı” ermənilərin qanlı əsərləridir?! Görünür, başda Əli Kerimli olmaqla binlərin hamısı “vicdan” dağarcığı olaraq hələ onların içindən çox azər əhmədovlar, qan turalılar, qənimət zahidlər, kəməle bənənyarlılar və sair “vicdanlılar” çıxacaq!

Qaldı ki, VİCDAN sözünü doğru olaraq dərək edən xalq nəyin nə, kimin kim olduğunu yaxşı bilir.

Ölkə Prezidentinin yorulmaz və məqsədönlü fəaliyyəti YAP üzvlərini yeni-yeni zəfərlərə sövq edir

YAP İsmayıllı rayon təşkilatının ərazi ilk partiya təşkilatı sədrlerinin və partiya fəallarının iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasetinin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rehbərlik etdiyi 10 il ərzində ictimai-siyasi həyatın bütün sahələrində davamlı inkişaf nəticəsində böyük uğurlar əldə olunmuş, xalq və dövlət üçün taleyülkü, çoxşaxəli, irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycanın iqtisadi və hərbi potensialı və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayırlar.

Natiq qeyd edib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yenileşən və müasirləşən, nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı söz sahibinə çevrilən Azərbaycan dövləti öz müasir görkəmi ilə dünyanın en inkişaf etmiş ölkələri sırasına çıxmışdır: "Partiyamızın Sədri Cənab İlham Əliyevin son bir il ərzində rayonumuza iki dəfə səfər etməsi sakınların uzun illərdir arzusunda olduğu rayon mərkəzi xəstəxanasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsində, müasir tipli, beynəlxalq standartlara cavab verən yeni uşaq bağçasının, yenidən qurulan rayon mədəniyyət sarayının, uşaq əyləncə parkının, rayon icra hakimiyyətinin inzibati binasının və YAP rayon təşkilatının yeni binasının açılışında iştirak etməklə xeyir-dua verməsi Yeni Azərbaycan Partiyasının rayon təşkilatı etrafında birləşən hər bir üzvündə ölkə rəhbərinə olan dərin hörmət və rəğbət hissini daha da artırmışdır. Onlarda vətənimizin tərəqqisi namənə qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün yüksək əhval-ruhiyyə və səfərbərlik yaratmışdır".

Rayon təşkilat sədri bildirib ki, Möhtərəm Prezidentimizin yorulmaz və məqsədönlü fəaliyyəti nəticəsində daha da güclənen YAP bu gün ölkəmizdə en böyük siyasi qüvvəye çevrilərək, xalqımızın haqq səsinin dünya ictimaiyyətine çatdırılmasında aparıcı gücə çevrilmişdir. Ölkəmizin inkişafı namənə partiyamızın sədri, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu, alternativsiz siyaset YAP üzvlərini sosial-iqtisadi, ictimai-siyasi, sosial-mədəni sahələrde yeni-yeni zəfərlərə səsləyir, gün-gündə çəçəklənən Azərbaycanın siyasi müstəvisində daha böyük qələbələrə sövq edir.

Tədbirdə feal partiya fəalları İsmayıllı Tarverdiyev, Şəkər Hacıyeva, Gülnar Mikayılova və başqaları çıxış edərək qeyd ediblər ki, Azərbaycan cəmiyyəti İlham Əliyevi vətənpərvər bir insan, həqiqi vətəndaş, güclü bir siyasetçi kimi özünün Lideri hesab edir, öz işləyi gələcəyini ona etibar edir. Bildirilib ki, Ulu Önder Heydər Əliyev siyasetinin layiqli varisi İlham Əliyevin çox güclü və praqmatik bir siyasi Lider olması baredə fikir və müləhizələri bir daha konkretləşdirir, dəqiqləşdirir və dərinləşdirir.

ZÜMRÜD

Ann Brasör: Üzv ölkələrin ərazi bütövlüyüne hörmət Avropa Şurasının əsas prinsiplərindən biridir

Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüğünə hörmət ediləməsi qurumun müdafiə etdiyi əsas prinsiplərdən biridir. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör qurumun payız sessiyasının birinci iş günü keçirdiyi metbuat konfransında Dağlıq Qarabağla bağlı sualı cavablandırırankən deyib./Trend/ Onun sözlərinə görə, her bir ölkə bilməlidir ki, onun ərazi bütövlüyü qorunur və hörmət olunur. A.Brásor qeyd edib ki, AŞ PA-da Azərbaycan və Ermənistən parlament nümayəndələrinin görüşməsi vacib şərtidir: "Məndən əvvəlki sədr Jan-Klod Minyon iki ölkənin nümayəndələrini bir araya getirməyə nail olmuşdu. Amma mən buna nail ola bilmədim. Nümayənde heyətləri bundan imtina etdilər. Azərbaycan və Ermənistən nümayəndə heyətləri arasında görüşlərin təşkili, deyərdim ki, mümkünsüzdür".

rənglər "Bakı Metropoliteni" xətlərinin konseptual inkişaf sxemi"ndəki 5 ayrı xətti ifadə edir. Qeyd edək ki, 2030-cu ilədək Bakı Metropolitenində qatarların hərəkət xətlərinin 2-dən 5-dək artırılması, stansiyalarının sayının isə 76-ya çatdırılması nəzərdə tutulur. Həzirdə metropolitenin 23 stansiyası fəaliyyət göstərir.

ATƏT qoşunlarının təmas xəttində monitoringin keçirilməsini planlaşdırır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığında qoşunların təmas xəttində monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin metbuat xidmetindən verilən məlumatla görə, monitoringi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspršik və onun səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitoringi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq keçirəcəklər.

"Bakı Metropoliteni" logosunu dəyişir

Bakı Metropoliteni" QSC logosunu yenileyib. QSC-nin metbuat xidmeti və ictimaiyyətə əlaqələr şöbəsinin reisi Nəsimi Paşayev AzərTAc-a bildirib ki, yeni loqoda eks olunan sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl

"Hüququnuz haqqınızdır" layihəsinə yekun vurulub



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə həyata keçirilən "Hüququnuz haqqınızdır" layihəsinə yekun vurulub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən layihənin rəhbəri İsmayıllı Quliyev onun məqsəd və məramından danışır. Diqqətə çatdırılıb ki, layihə ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstek vermək məqsədi daşıyır. Layihə çərçivəsində görülən

işlərə də diqqət çəkən İsmayıllı Quliyev bildirib ki, 3 ay müddətində gənclər görüşlər təşkil olunub, onlar mütəxəssislər tərəfində vətəndaşların hüquq və azadlıqları, vəzifə və selahiyyətləri ilə bağlı məlumatlandırılıb. "Hüququnuz haqqınızdır" adlı veriliş hazırlanıb. Programda əmək, təhsil hüquq və digər sahələrlə bağlı maraqlı bilgilər verilib, müzakirələr aparılıb. Bundan başqa layihə çərçivəsində gənclərin hüquqlarından bəhs edən bukletlər çap olunub. Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətinin istənilən sahədə gənclərə hər zaman böyük diqqət göstərdiyini vurgulayıblar. Bildirilib ki, gənclər əhalinin aktiv hissəsini təşkil etdiyi üçün hüquqi maarifləndirmə sahəsində etraflı bilgiyə sahib olması önemli şartlardan biridir. Məhz layihənin əsas ideyası olan gəncləri hüquqi baxımdan maarifləndirmək təqdirəlayiq bir haldır.

"Gəncliyə Çağırış" layihəsinin bağlanması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə bu ilin iyul ayının 1-dən start verilən "Gəncliyə Çağırış" layihəsinin bağlanış mərasimi keçirilib. SIA-nın məlumatına görə, layihə Gənclər Fondu maliyyə etdiyi V qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Ceyhun Əyyubov layihə çərçivəsində görülen işlər haqqında etraflı məlumat verib. Diqqətə çatdırılıb ki, "Gəncliyə çağırış" layihəsinin əsas məqsədi gənclərə milli dəyərlərimizi xatırlatmaq, aşılamاق, əxlaqi dəyərlərin gənclik, cəmiyyət üçün böyük önemini çatdırmaqdır. Bundan başqa gəncliyin üzərinə düşən ictimai məsuliyyəti onlara xatırlatmaqdır: ""Gəncliyə çağırış" layihəsi çərçivəsində təşkil edilən seminarlarda, debatlarda, görüşlərdə gəncliyin özüne, cəmiyyətə, ailələrinə, yaşılı və əsil insanlara və dövlətə qarşı məsuliyyətləri ilə bağlı təcrübəli pedagoq, psixoloq, çalışdığı sahədə uğur qazanan insanlar (millət vəkili, yazıçı, şair, aktyor, idmançı, jurnalist və s.), alımlar öz məslehlərini, nəsihətlərini verib, təcrübələrini bölüşübələr. Bununla belə, gənclər arasında sorğular keçirilib və həftədə bir dəfə televiziyyada yayılmış "Gəncliyə çağırış" adlı verilişdə ekspertlərin iştirakı ilə gəncləri maraqlandıran, onlar üçün aktual olan mövzular müzakirəyə çıxarılb, debatlar təşkil olunub". Ceyhun Əyyubov onu da əlavə edib ki, milli və mənəvi dəyərlərlə yanaşı, adət və ənənələrini bilməyən gənclərin əxlaqdan, ədəbdən, həyadan, dəyərdən mehrum, iffətsiz, hörmətsiz, inancsız bir həyat yaşamaları cəmiyyətin batması və ölkələrin yox olması deməkdir. Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf, AGAT-in nəzdində yaradılan Etika Akademiyasının rəhbəri Günel İbrahim, Azərbaycan Demokratik İslahatlar Partiyasının qadınlar və gənclərlə iş şöbəsinin əməkdaşı Nərimən Şamilbəyli, Azərbaycan Gənclər Mərkəzinin əməkdaşı Kənan Qubadzadə, Narinc uşaq psixologiya mərkəzinin əməkdaşı Vəfa Rəşidova çıxış edərək bu tip layihələrin böyük önem kəsb etdiyini bildirib.

"Gənc yazarlarla görüş" layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi ilə keçirilən "Gənc yazarlarla görüş" layihəsinə yekun vurulub. Tədbirdə gənc şairlərdən Əfsanə Ələsgərli, Cəmilə Vasifqızı, Samir Səyyadoglu, Gülnar Səma, İntiqam Yaşar və digərləri iştirak ediblər. SIA-nın xəbərindən görə, layihənin rəhbəri İsa Məmmədov 3 ay ərzində görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, layihə çərçivəsində gənc şairlər haqqında verilişlər hazırlanıb və Səs TV-nin efirində yayımlanıb. Bundan başqa gənc şairlərin iştirakı ilə görüşlər, tədbirlər təşkil olunub, onların həyat və yaradıcılığından bəhs edən bukletlər çap edilib. Mərasimdə layihənin önemini diqqət çəkilib. Qeyd edilib ki, yaxşı bir oxucu olmaq qarşısına məqsəd qoyanlar və mütaliəni bir həyat tərzinə çevirmək istəyənlər üçün bu layihə ənənəli bir fırsat olub. Layihə gənclərə oxuma mədəniyyəti və vərdisi qazandırmak baxımdan son dərəcə əhəmiyyətli idi. Tədbirdə çıxış edənlər bildiriblər ki, ədəbiyyat daim oxunmalıdır. Mütlətie etmek bir mədəniyyətdir. Bu mədəniyyətə yeniyetmə və gənclər də sahiblənmelidir. Təbii ki, bu da öyrənilməli, təbliğ olunmalıdır.

“YARAT” Müasir İncəsənət Məkanı
oktyabrın 2-dən 5-dək “VIENNAFAIR The New Contemporary” sərgisi çərçivəsində “Adiliyin şeriyəti” adlı tədbiri ilə təmsil olunacaq. “YARAT”ın mətbuat xidmətindən bildirilib ki, bu qeyri-kommersiya təşkilatı sözügedən tədbirin “VIENNA Focus” sərgisində iştirak edəcək.

Təşkilat sərgidə Bakının baxımsız və köhnə şəxsi tikililərlə dolu ərazisində aparılan bərpa prosesine müşahidəçi gözü ilə əsərlər yaratmış üç rəssamin işlərini nümayış etdirəcək. Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı video, fotosəkil və instalyasiyalar Sənan Ələsgərov, Aida Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunacaq.

Avstriyanın “VIENNAFAIR” adlı en böyük müasir incəsənət yarmarkası bu il özünün 10 illik yubileyini qeyd edir. Həmin yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin səgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhəmənəti etdiyi coğrafiya genişlənib və təqdim olunan ölkələr sırasında Azərbaycan da təmsil olunur. Sərginin müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiya-lar üçün nəzərdə tutulan “VIENNA Focus” bölməsində ölkəmizin müasir incəsənətini “YARAT” təmsil edir.

Hələ sovet dövründə Sovetskaya küçəsi nizamsız tikintinin aparılması səbəbindən eksər hallarda bir-birine sıxlımla alçaq tikili-

“YARAT” Müasir İncəsənət Məkanı “VIENNAFAIR The New Contemporary” sərgisində təmsil olunacaq



ləri, ensiz yolları ve dalanları ilə tanınır. Sovetlər dönenin ərəzaq və eşa qılığı dövründə “qara bazar” mehz bu ərazidə geniş yayılmışdır. “Sovetskaya” adı ilə məşhur olan bu ərazi və onun sakinləri şəhər həyati və tarixi ilə sıx bağlı, onun ayrılmaz hissəsi olublar. Ümumi baxımsızlıq və abadsızlıqla yanaşı, burada daş evlərin, köhnə taxta qapılarının və ev əşyalarının gözəlliyini və zərifliyini duymaq, habelə qonşuya daima kömək etməyə hazır olan cəsur, şücaətlə və xeyirxah insanları görmək olardı. “VIENNAFAIR” The New Contemporary” tədbirində “YARAT”ın adından çıxış edən rəssamlar Bakı mənzərəsinin müasirləşməsinə cavab olaraq “Adiliyin şeriyəti” mövzusunda sərgini təqdim edəcəklər.

1956-ci il təvəllüdü Sənan Ələsgərov Bakının unudulmuş məkanlarını özünəməxsus baxışla təsvir edir. Uzun illərdir ki, fotoqrafiya sahəsində çalışan Sənan Ələsgərov əsasən portret sənəti və fotojurnalistikə ilə məşgül olur, ağ-qara şəkillərin çəkilməsinə üstünlük verir. Onun yeni silsile fotolarında boş küçələr, telefon direkləri və köhnə içməli su fəvvarələri kimi əski, dağlıdan “abidələr”ə diqqət yetirilib, silsilənin birinci şəklində dam örtüyü təsvir olunan əraziye məsus şəhər landşaftı təqdim olunub.

1978-ci il təvəllüdü Orxan Hüseynov öz fikirlərini ifade etmək məqsədile rəssamlıq, instalyasiya və videoçəkiliş üslublarında çalışır və son illər beynəlxalq nüfuz qazanan yeni Azərbaycan nəslinin nümayəndəsidir.

Onun yeni əsərində Sovetskaya küçəsinin ətraflarında yaşayan insanların problemi qaldırılır. Bu şəkillər silsiləsində o, Bakının mərkəzində yerleşən ərazidə və uşaqlıq çağında dostlarının və ailəsinin həyatında baş verən məzəli və təhlükəli hadisələri canlandırır. Həmin hadisələri plynkada eks etdirərek, rəssam 1991-ci ildə müstəqilliyini bərpa edənədək Azərbaycanda, Bakının həmin rayonunda həyat tərzinin müəyyən xarakterik hissəsini təsvir edir.

1982-ci il təvəllüdü Aida Mahmudovanın instalyasiyasında Sovetskaya küçəsində yerleşən qapının bəzəkli hissəsinin sənki yeni təyinatı gerçəkləşib. Həmin hissə şəhər mühitinin anılıyını və keçmiş zamanın xatirələrini canlandırmış, cılalanmış polad müstəviyə düşən “kölgələr” əhətə olunub. Bu iş Aida Mahmudovanın instalyasiya, heykəltəraşlıq və rəssamlıq sahələrində yaradıldığı, Azərbaycanın müasirləşməsinə reaksiya olaraq ərsəyə getirdiyi və xatirə, həsrət və mənliklə bağlı əsərlər silsiləsinə bir əlavədir.

Aida Mahmudova həm rəssam, həm də 2011-ci ildən yerli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması üçün məkanın yaradılması ilə məşgül olan “YARAT” təşkilatının təsisçisidir. O, Böyük Britaniyanın “Central Saint Martins College of Art and Design” təsviri incəsənət fakültəsinin məzunudur. Rəngkarlıq, fotosəkil sənəti və video-art üslublarının ünsürlərini özündə birləşdirən işləri bir çox ölkələrdə nümayiş olunub.

Parisdə muğam və xalq mahnılarımız səsləndirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-Sulpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin doqquzuncu günündə muğam qrupunun ifasında milli musiqimizin şah əsərlərindən olan muğamlar və xalq mahnıları səsləndirilib.



lərini, o cümlədən muğam musiqisini qoruyub saxlaya bilib. Azərbaycanda muğam musiqisi geniş yayılıb və xalqımız tərə-

findən həmişə sevilib. Muğam 2008-ci ildə UNESCO tərəfindən şədərvən əsər kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Muğamın məşhur ifaçılarından Cabbar Qaryagdı oğlu, Seyid və xan Şuşinskilər, Keçəçi Məhəmməd, Mirzə Səttar və digər məşhur xanəndələrin oxuduqları “Segah”, “Çahargah”, “Rast”, “Bayati Şiraz”, “Şur”, “Şüster” təsnifləri xalq musiqi sənətinin qızıl fonduna daxil olub.

Azərbaycandan çox uzaq bir məsafədə yerleşən Fransada da muğam yaxşı tanınır və fransızlar tərəfindən sevir. Sentyabrın 27-də şəhərcikdə təşkil olunan muğam gecəsi bunu bir daha sübut edib. Konsertde gənc xanəndə Kamile Nəbiyevanın ifasında səslənən “Qarabağ şikətəsi”, “Mənim Azərbaycanım”, “Aşıqəm, kime yalvarım”, “Küçələrə su səpmışəm”, “Azərbaycan maralı” və digər xalq mahnıları tələbkar fransız tamaşaçıları tərəfindən böyük maraqla qarşılığında. Gənc xanəndəni tərəfdən respublikanın əməkdar artisti Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov və nağarada Eyyaz Mütəllimov müşayiət edirdilər.

“Çölçü”nün möhtəşəm qələbəsi

Səmil Əliyevin “Çölçü” bədii filmi İndoneziyanın Cakarta şəhərində keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görüldü. Müsabiqəyə 30 ölkədən 225 film seçilib. Filmlər “Platinum” və “Gold” olmaqla, 2 bölmədə mükafatlandırılıb.



Mədəniyyət və Turizm Nazirliyinin səfari ilə “Azərbaycanfilm” kinostudiyasında lətə alınmış bu film 30-dək beynə-



xalq kinofestival və forumlarda iştirak edərək bir neçə mükafat və diplomlara layiq görüldü. Filmin ssenari müəllifi Vidiadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidiadi Həsənov, Bəhrəz Vəqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmış qızla tənışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb. Sentyabrın 18-dən 28-dək davam edən musiqi bayramı zəngin program, rəngarəng konsertlər və premyeralarla yadda qalıb.

Sentyabrın 27-də “Avstraliyanın gənc virtuozları” kamera ansamblı (bədii rəhbər Emin Tağıyev) Kamera və Orqan Musiqisi Zalında çıxış edib. Həmin gün Q.Qarayev adına Dövlət Kamera Orkestri (dirijor xalq artisti Yalçın Adıgozəlov) Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı təqdim edib. Konsertin solisti tanınmış Litva pianistası Kasparas Uinskas idi. Bakı sehnəsində ilk dəfə çıxış edən Litva musiqisici alqışlarla qarşılığında. Proqramda

Friderik Şopenin və Benjamin Brittenin musiqisi səsləndirilib.

Beynəlxalq festivala sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartin “Fragonun toyu” operasının premyerası ilə yekin vurulub. Tamaşanın dirijoru Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureati Əyyub Quliyev idi. Əsas partiyaları Belarusun əməkdar artisti Vladimir Qromov, Ukraynanın əməkdar artisti Dmitri Qrişin, Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Fəridə Məmmədova və Əkrem Poladov, eləcə də aktyorlar İlham Nəzərov, Tural Ağasıyev ifa ediblər.

Qeyd edək ki, Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında 10-dək ölkədən tanınmış kollektivlər və solistlər iştirak edib. Festival çərçivəsində musiqi proqramları, opera və balet tamaşaları ilə yanaşı, “Üzeyir Hacıbəyli - müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazasının, “Azərbaycan müsikiliyəsi”nin rus dilində nəşrinin təqdimatı, “Türk xalqlarının musiqisi ortaç dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Din siyasi alət rolunda

Özlerini dünyanın ilk xristian dövləti elan edən ermənilər əsrlər boyu bu kartdan məhərətlə istifadə etməyə çalışmışlar. Tarix boyu dövlətçilik təcrübəsi olmayan ermənilər üçün dini faktor hər zaman manipulyasiya vasitəsi olmuşdur. Maraqlıdır ki, ayrı-ayrı regionlarda xristianlıq ermənilərin fəqli məqsədlərinə xidmət etmişdir. Fikrimizcə, buna görədir ki, sayıları cəmi bir neçə milyon olan bu xalqın nümayəndələri xristianlığın bütün əsas qol və təriqətlərinə xidmet edirlər. Qriqoryan, katolik, protestant, yunan-pravoslav, monofizit, diofizit, evangelist və digər dini əqide daşıyan ermənilər dünyaya səpələnmişlər. Hələ müsəlman-ermənilər de ayrıca mövzudur. Türkiyədə dağlıq ərazidə yaşayan hamşinlər ermənilərin xüsusi qolu hesab olunur. Müşahidələr göstərir ki, yaşıdlıları əraziye uyğun olaraq müxtəlif dini əqide daşıyıcısı olmaq daha çox ermənilərin siyasi məqsədlərinə xidmet edir. Əgər Fransada katolik olmaq lazımdırsa burdakı erməni diasporu daha çox katoliklərdir. Qonşu Almanyada isə protestant ermənilər üstünlük təşkil edir.

Tarix göstərmisdir ki, müxtəlif dövrlərde və dünyadan ayrı-ayrı bölgelərində xristianlıq ermənilər üçün siyasi alət olmuşdur. Hələ səlib yürüşləri zamanı ümumi xristian maraqları çərçivəsində manevr edən ermənilər hazırda Afrikada Efiopiya ilə münasibətlər, Yaxın Şərqdə Livanda siyasi həkimiyətdə təmsil olunmaq baxımından xristian dininin daşıyıcısı olmalarından siyasi manipulyasiya edirlər.

Məlum olduğu kimi, səlib yürüşləri zamanı ermənilər himayəsində yaşıdlıları türklərə və ərəblər başda olmaqla birgə yaşıdlıları digər müsəlmanlara xəyanət edərək, səlibçilərin tərefində vuruşmuşlar. Səlibçilərin Yaxın Şərqdə Edessa, Antioxiya kimi şəhərləri almışında bu qala-şəhərlərde yaşayan ermənilərin şəhəri təslim etməsi ilə bağlı onlara faktlar var. Ermənilərin xristian həmrəyliyi imici yaratmaq niyyəti onların bu regionda uzun müddət möhkəlmənmesinə səbəb oldu. Fikrimizcə, məhz bu dövrən səlib yürüşlərinin əsas havadarlarından olan Vatikanla ermənilər arasında gizli sövdəleşmələr olmuşdur və hazırda da Ermənistən bu missiyadan sui-istifadə edir.

Xristianlıq Afrikada da Ermənistən siyasi manipulyasiya alətinə çevrilmişdir. Xüsusi qeyd etməliyik ki, Ermənistən Efiopiya ilə əlaqələrində istifadə etdiyi iki faktordan biri din faktorudur. Efiopiya Afrikada ən qədim xristian ölkəsidir və bu baxımdan, erməni təbliğat maşını "dünyanın iki en qədim xristian dövləti" ideyası altında çıxış edir. İkinci, ermənilər amxar əlifbası ilə erməni əlifbasının oxşarlığından istifadə edərək, bu iki xalqın qohum və yaxın olması haqqında təbliğat aparırlar. Beləliklə, yenə ermənilərin tarixi saxtalasdırmaq faktı qarşısında qalırıq. Necə ola biler ki, lazım geldikdə özünü Hind-Avropa dil qrupuna aid edən, digər bir halda Qafqazda avtoxton xalq iddiasında olan ermənilər indi də tamamilə başqa bir antropoloji tipə, dil qrupuna aid olan həbəşlərlə qohum xalq olur? Fikrimizcə, əger Hind-Avropa dil qrupu İranla yaxınlaş, Qafqazda yerli olmaq bu torpaqlara iddia etmək üçün lazımdır, erməni-amxar yaxınlığı Afrikada Ermənistən dezinformasiyası üçün lazımdır. Maraqlı bir mənzərə yaranır. Bir xalq neçə dil qrupuna, neçə dini əqidəyə, antropoloji tipe aid ola bilər? Ermənistən siyasi, dini və elmi dairələrinin apardığı tarixi saxtalasdırmaq siyaseti, dili, dini, əcdadi siyasetə qurban vermək strateyiyanı son nəticədə bu xalqın ümumilikdə etnogenetisini şübhə altına qoyur.

Xüsusi qeyd etməliyik ki, ermənilərin dini mənsubiyətdən siyasi məqsədlər üçün istifadə etməsinin en bariz nümunəsi Livanın dövlət quruluşu-

nun konfessional tarazlıq sistemində ermənilər qriqoryan, katolik, protestant, evangelist dini əqide daşıyıcı olaraq ayrı-ayrılıqla təmsil olunmaq hüququna malikdirlər. Livanda ermənilərə Parlamentdə 6 yər və hökumətdə 2 nazir vəzifəsi ayrılmışdır. Bu ölkədə milli deyil, dini azlığın təmsilçisine verilən imtiyazlar ermənilərin dini sektalara bölgüsü-nü şərtləndirən başlıca amildir. Livan hökuməti tərefindən rəsmi olaraq 3 erməni dini məzhebi ölkədə yaşayan dini sektə kimi tanır: erməni qriqoryan, erməni katolik və erməni evangelistler. Məsələnin mahiyətində isə siyasi ambisiyalar dayanır.

Qafqazda da xristianlıq amili ermənilərin

kinməmişlər. Fikrimizcə, Ermənistən Respublikasının Prezidenti Serj Sarkisyanın sentyabr ayının 18-də Vatikanə səfərini de bu prizmadan qiymətləndirmək olar.

Məlum olduğu kimi, qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar Ermənistən Dünya Kilsələr Şurası, eləcə də Vatikanla fəal iş aparır. 2013-cü ildə Bütün ermənilərin katolikosu II Qareginin Dünya Kilsələr Şurasının 8 il müddətinə sədri seçilmişsindən sonra ermənilərin xristian faktorunu öz yalançı ambisiyalarının əsirinə çevirəcəyi şübhə doğurmurdur. Ermənistən siyasi və dini dairələri 2015-ci ildə erməni "soyqırımı"nın Dünya Kilsələr Şurası tərefindən tanınması-



Ermənistən Vatikan qarşısında oyunlarının pərdəarxası

bir neçə məqsədine xidmet edir. Birincisi, xristian albanların ərsinə iddia etmek. Qafqaza sonradan köçürülmə xalq olan ermənilər öz hamiləri olan böyük dövlətlərin hesabına bu regionda avtoxton xalqların xristian ərsinə sahib olmağa çalışırlar. Uzun əsrlər boyu aparılan bu məqsədyönlü siyaset 1836-ci ildə Rusiya tərefində Alban Kilsəsinin Ermeni Qriqoryan kilsəsinə tabe etdirilməsi ilə nəticələnmişdir. Azərbaycanda islam dini yayıldıqca ancaq yüksək dağlıq ərazilərdə yerli xalqların nümayəndəleri xristian olaraq qalıdır. Bu baxımdan, Qarabağın dağlıq ərazi-sində xristian albanların qriqoryan erməni kilsəsinin təsiri altında assimilyasiya uğradığı tarixi faktdır.

Qafqazda ermənilər digər bir xristian ərsinə də iddiyalıdır. Hazırda erməni təbliğat maşını xristian qıpçaqları bütün dünyaya qıpçaqdillər ermənilər kimi təqdim edir. Xristian qıpçaqların regionda xəçkarları erməniləşdirilir və dünyaya erməni mədəni ərsi kimi təqdim olunur. Halbuki, bununla bağlı azərbaycanlı tədqiqatçılarından Qədir Qədirzadə, Kərim Şükürov, Hikmet Babaoğlu, Emin Şixəlyev, Pərviz Elay, türkəyli tədqiqatçılarından Yaşar Kalafat, Recep Şahin, Sadi Koçtaş xristian qıpçaq ərsinin ermənilər tərefində mənimsəniləndiyi barədə təkzib olunmaz faktlar ortaya çıxmışlar.

Ermənistən xarici siyasetinin qurbanı - xristianlıq faktoru

Beləliklə, faktlar göstərir ki, xristianlıq ermənilər üçün hər zaman siyasi alət olmuşdur. Məhz dini faktordan istifadə edərək ermənilər öz havadarlarının hesabına özgə torpaqlarında dövlət qurmağa nail olmuş, qonşularının ərazilərini işgal etmişlər. Hər hansı bir siyasi məqsədə çatmaq üçün bütün dini, ilahi, bəsəri dəyərləri ayaqlamaqdan isə çə-

na nail olmağa çalışırlar. Digər tərefdən Vatikan vasitəsilə xristian dünyasına təsir göstəmek istiqamətində iş aparılır. Papa I Francis hələ Argentinada olarken, erməni diasporunun hərtərəfli dəstəyi sayesində 1915-ci il hadisəli ilə bağlı bərətərəfli məlumatlandırılmışdır. Nəticədə Papanın mövqeyi de bərətərəfli formalaşmışdır. İndi Ermənistən rəhbərliyi onu gələn il İrəvanda keçiriləcək tədbirdə iştiraka sövq etməye çalışır.

Serj Sarkisyanın Vatikanə səfərində de əsas niyyət xristian təessübkeşliyi ideyası altında ermənilərin öz siyasi məqsədlərinə nail olmasınadır. Ermənistən Prezidentinin Vatikananda səsləndirdiyi fikirlərə onun özünün şəxşən iştirakçılığı olduğu terrorçuluq fəaliyyəti isə bir-birinə dabən-dabana ziddir. Qarabağda azərbaycanlılara qarşı vəhşi qətlamların şəxşən iştirakçıları olan Sarkisyan dünyə xristianlığının mərkəzində hamını aldadaraq bildirir ki, "dindən müharibə və zorakılıq namine istifadə olunmamalıdır, din dünyasının hər yerində toleranlıq və dialoqun yaranmasına və saxlanmasına xidmet etməlidir". Bu fikirləri məhz fərqli dini-ətnik daşıyıcı olduğunu görə günahsız azərbaycanlılarının qətlamında iştirak edən birinin deməsi xristian dini əqidəsinə öz alətinə çevirməyin ən bariz nümunəsidir.

Öz çıxışında kürəkəni, Ermənistən Vatikanadakı səfəri Mikael Minasyanı tərifləməyi də unutmayan Sarkisyan Azərbaycanı erməni mədəni ərsinin dağıdılmasında ittihəm edir. Birincisi, tarixi faktlar Qafqazda qədim dövr erməni abidələrindən danişməğin yerdə olduğunu deyir. Ola biler ki, Sarkisyan 1978-ci ildə Ağdərə rayonunun Marquşavan kəndində ermənilərin bu regiona köçürülməsinin 150 illiyi ilə əlaqədar açılmış və əle ermənilərin özleri tərefindən de "izi itirmək" üçün dağıdılmış abidəni nəzərdə tutur. Yəqin ki, həmin vaxt Xankəndində yaşayan Sarkisyan bu abidənin açılışında iştirak edib. İkinci, dünyani keçmiş cinayətləri unutmama-

ğa çağırın Ermənistən Prezidenti Qarabağda dağıdilan, vandalizmə məruz qalan islam tarixi abidələri haqqında susur. Başçılıq etdiyi hərbi xuntanın yerlə-yeksan etdiyi tarixi abidələr haqqında isə Vatikanada da bilinmiş deyillər. Beləliklə, Ermənistən rəhbərliyi yenə xristianlıq faktorundan siyasi riyakarlıq üçün istifadə edir.

Müxtəlif dinlərin və mədəniyyətlərin təmsilcilərinin yaşadığı Azərbaycan əsrlər boyu öz toleranlılığı ilə seçilmiştir. Bu gün də tarixi ənənələrə sadıq qalan Azərbaycan dövlətinin siyaseti tolerantlıq və mədəniyyətlərə dəriq üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bildirdiyi kimi "Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, milletlərin nümayəndələri Azərbaycanda bir aile kimi yaşamışlar".

Günümüzdə dünyada ən aktual mövzu və proses radikallaşma meylləridir. Bir tərefdən müxtəlif qrupların dindən öz məqsədləri üçün istifadə etməsi, digər tərefdən isə idarə olunan qlobal mətbuatın radikallaşma proseslərini, terrorçu qruplaşmaların fəaliyyətini dini əqide ilə əlaqələndirmək cəhdəri ən mühüm müzakirə mövzularıdır. Belə bir şəraitdə Ermənistən Prezidentinin Vatikan sehnəsində istifadə edərək Qafqazdakı hadisələri Yaxın Şərqdəki radikal təməyüllərə əlaqələndirmək niyyətini yalnız bir terrorçunun öz əməllerini dini amalla bağlamaq istəyi ilə müşayise etmək olar.

Maraqlıdır ki, tarixə ekskurs edərək ermənilərin Vatikan'dan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışmalara əvvəlki dövrde rəst gəlirik. XVII əsrə erməni icması adından Avropa gəndərilen İsrail Ori də xristian faktorunu erməni maraqları üçün manipulyasiya etmişdir. Bununla bağlı akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzəldən oxunmuş tarix" kitabında dəyərli faktlar eks olunmuşdur. Kitabda göstərilir ki, "Özgə torpaqlarında özərlərinə dövlət yaratmaq üçün erməni missionerləri Avropa saraylarını qapı-qapı gəzirdilər. Bu məqsədlə ermənilər belə bir mif yaratmışdır ki, guya xristian ermənilər Osmanlı və Səfəvi dövlətləri tərefindən təqib olunur, zorla müsəlmanlaşdırılırlar. Bu mifi dünyaya yaymaq və xristian havadarlarından dəstək almaq məqsədə İsrail Ori adlı bir missioner Avropaya göndərildi. O, 1704-cü ildə Papa XI Klement tərefində qəbul olunur və Papa ermənilərə kömək edəcəyinə söz verir. Əvəzdə İsrail Ori vərə verir ki, Səfəvi asılılığından azad olan bütün ermənilər Roma papasının dini rəhbərliyini tənqiyacaqlar". Yenə erməni yalani və xristianlığın siyasi istismarı. Kitabda faktlara istinadən göstərilir ki, bir müddət sonra İsrail Ori artıq I Pyotrun sarayında eyni vədləri verirdi.

Beləliklə, Ermənistən Prezidentinin Vatikanə səfəri zamanı kimə nə vərə verdiyini proqnozlaşdırmaq o qədər de çətin deyil. Ancaq mövzu dini deyər olsa belə əsas məsələ verilən vədlərin nə qədər etibarlı olmasıdır. Bu yerdə məşhur fransız yazılıcı Aleksandr Dumanın "Qafqaz səfəri" əsərində ermənilər haqqında yazdıqları yada düşür. Qafqaza səyahət zamanı burada yaşayan xalqlarla əyani tənqışından sonra A.Düma yazırı: "Əgər azərbaycanlı (o dövrün dili ilə tatar) sizə başı ilə razılıq verirsə, ona etibar edin. Əgər fars sizə el verirse, ona bel bağlayın. Əgər hər hansı bir dağlı söz verirse, buna şübhə etməyin. Ancaq əger bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfer də şahid tutun ki, sonra öz imzasını danmasın".

**Ərəstü Həbibbəyli,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Newtimes.az**

"Human Rights Watch" növbəti dəfə qərəzli bəyanat yaydı

Elçin Mirzəbəyli: "Onların yüz dəfə nail olduqları inkişafa biz qısa müddətə nail olduq, ona görə də..."

Human Rights Watch" hüquq-müdafiə təşkilatı sentyabrın 29-da Azərbaycanla bağlı bəyanat yayıb. Qeyd olunur ki, guya Azərbaycanda müstəqil səslərə qarşı çoxdan ki repressiya böhran həddində çatıb və son iki il yarımında 50-dən çox fəala təzyiqlər olunub.

Bəyanatda L.Yunusun dərhal azad olunmasının tələb edilməsi göstərir ki, son günlərdə Azərbaycan haqqında qeyri-obyektiv bəyanatlar verən qurumların hamısı bir mərkəzdən idarə olunur. Eləcə də bir neçə gün önce ölkəmiz haqqında qərəzli qətnamə qəbul edən Avropa Parlamenti də dövlətimiz əleyhine işləyən daxili və xarici düşmənlərimizin niyyətini həyata keçirir.

"Human Rights Watch" təşkilatının bəyanatına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının

(BAXCP) sədri Elçin Mirzəbəyli "SƏS" qəzetiinə açıqlamasında bildirib ki, bu qurumun mahiyyətinə hər bir azərbaycanlıya bellidir: "İlk dəfə deyil ki. "Hu-



man Rights Watch" mütəmadi olaraq Azərbaycan haqqında ağlına gələn bəyanatları verir. Fikir vermisinizsə, bu təşkilat da L.Yunus amilini qabardaraq onun azad olunmasını tələb etdi. Ancaq başa düşə bilmirlər ki, bizim öz qanunlarımız var və onlar qanunlarımıza hörmət etməlidirlər. İstintaq başa

çatmadan onun azad olunması bədxah qüvvələr üçün bir yuxu kimi qalacaq. Güman ki, istintaqda onun işlətdiyi bütün cinayətlər sübut olunacaq, faktlarla materillar hazırlanacaq. Bundan əvvəl də bir neçə təşkilat onu müdafiə elədi. Elə ermənilər Avropa Parlamentində de mehz L.Yunus amilindən istifadə edərək dövlətimizin əleyhine qətnamə qəbul olundu".

Azərbaycanda QHT-lərə çox müabit şəraitin yaradıldığından deyən E.Mirzəbəyli qeyd edib ki, "Human Rights Watch" təşkilatının Azərbaycanda QHT-lərin vəziyyəti ilə bağlı bəyanatda yer alan iddiaları da heç bir realliga söykənmir: "Onların yüz dəfə nail olduqları inkişafa biz qısa müddətə nail olduq. Eləcə də vətəndaş cəmiyyətinin, QHT-lərin inkişafı sahəsində də. Ona görə də qısqanlıq onları bu tip bəyanatlar verməyə vadar edir".

Samir



Xədicənin "kombaynı"

SAMİR

Bu adamın üzü o qədər qaradır ki, onu nümayiş etdirməyə üzü gəlmir. Xədicə artıq insanlarla üzbüüz yox, dal-dala danışmağa başlayıb. Lakin 30 tonluq kombayna oxşayan dala kim önmə verər ki? Üzü də "dalla" evəz etmək bundan çıxıd.

Sentaybrın 23-de ATƏT-in zirvə toplantısında "Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu"nın rəhbəri Əhməd Şahidov ermənistani yixib-sürdü, regionda sülhün bərqərar olmasında esas səbəbkar kimi Sarkisyan rejimini göstərdi. Ancaq bu, Xədicə İsmayılin xoşuna gəlmədi, Ə.Şahidov çıxışa başlayan kimi Xədicə durub dalını ona çevirdi. Beşaltı erməni də yanına yiğib "dal" nümayiş etdirməkələ guya çıxışa etiraz edirləmiş. And olsun Allahın kərəminə ki, kimdə o cür dal olsa idi, həmin adam çoxdan intihar etmişdi. Ən azından çöle-bayıra çıxmazdı ki, zibil qoxuyan cəmədəyini kimsə görməsin.

Fikir verirsinizsə, bu adam ömrü boyu birçə də olsa bu məsələye toxunmayıb, bir sözə, erməni nənesinin qanına toxunmayıb. Əgər bu haqda danışsa idi, yaxşı idi, nənesi və Leninqraddakı erməni dayıları onun yalnız kəsərdilər. Leninqradda erməni diasporasının rəhbəri olan dayısı Xədicəyə az dəstək nümayiş etdirmir ki. Nə lazımdırsa, onu da verdirir, verir (Türkün məsəli).

X.İsmayılin nəyi də xoşuma gəlməsə, İ.Qəmbərə olan münasibəti məni valeh edir. Hətta belə nəql edirlər ki, Məsəvatın sabiq başqanına nifret rəfiqəsi Günel Mövludun İ.Qəmbər tərəfindən "kullanılıb" atılmışdır. Bu da uzun illərdir ki, onda qəzəb yaradıb. Erməni qızı erməni, Məsəvatın qurultayından reportajına baxdım. Kabinetdə iki nəfərin olması yaxşı hal deyil, əgər adamın özü kömək istəməyib, oxuma problemi varsa, məsələn, bu köməyi istəyə bilər. Partiya sədrleri mühafizəçilərini jurnalistlə davranış teliminə göndərsələr, pis olmaz. Kameranı görüb panikaya düşməklə, məsəvatçılar özləri şübhə toxumu səpiblər. Problem hardadır? Doğrusu, məni Məsəvatın qurultayı və kimin başqan olacağı çox az maraqlandırırdı". G.Mövludun ərinin xətrinə dəyməsin, xahiş edirəm, heç kim ona bu yazıdır xəber vermesin. Yoxsa hananın daşını başımıza tökrək, hara qaçıb gedərik?

Müsavatda sədr problemi

Səxavət Əlisoy: "Hər türlü oyunbazlıq sayasında sədr seçildi"



Müsəvat partiyasında keçirilən başqanlıq seçkisinin yanılgıları gün keçidkə artı. Başqanlıq naməzəldərən Qubad İbadoğluğundan sonra Səxavət Əlisoy da nərziliğini açıq şəkildə dileyərək:

"Müsəvat dəyişmək istədi, 4 səs imkanı vermedi.

Bir çıxışında az qala 50 defə "mən" deyən, bir 50 dəfə də Isa Qəmbərə isnad edən biri təlimatlandırılmış tərəfdarların gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındaki "çetesinin hər türlü oyunbazlıqları" sayəsində sədr seçildi. Son 20 ildəki seçki məeglubiyyətləri bir daha zəfer kimi qiymətləndirildi. Kəsesi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrүne oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarlarının şüarçıları, populistlər haykükçülərlə bir birgə fealiyyəti mümkinmü? İndi çoxları bu məsələ bərədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacaq.

Vurğun Əyyub: "Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm"

Başqan seçkilərində Qubad İbadoğluñun tərəfdarı olan Vurğun Əyyub sentyabrın 27-də keçirilən qurultayda Arif Hacılıının başqan seçilməsini qəbul etmədiyini bildirib və qeyd edib ki, saxtakarlıqla keçən seçki zamanı ədalətsizliyə yol verilib: "Hesab edirəm ki, seçkilərin keçirilməsində bəzi qüsurlara və ədalətsizliyə yol verildi. Bu da keçirilən seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır".

Vurğun Əyyub Arif Hacılını təbrik etməyəcəyini deyib: "Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm".

V.Əyyub məclis üzvlüyündəki fealiyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini bildirib: "Məclis üzvlüyüne kimlərin seçilməsi barədə məlumatım yoxdu. Məndə olan faktlara görə seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Nəticələrin leğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki, düşünməmişəm. Amma bu istiqamətdə faktlar getdikcə toplanır".

Ü.ƏSGƏROV

Əli Kərimli bu şansı əldən verməyəcək

Yaxud Müsəvat daxilindəki parçalanmalarda AXCP sədrinin rolü nədən ibarət olacaq?

Artıq Müsəvatın qurultayı başa çatdı və yeni başqan seçildi. Lakin indidən bəli olur ki, partiya İsa Qəmbərən gedişi ilə təlatümlər astanasına qədəm qoyub. Xüsusilə, başqanlıq namızəd olmuş Qubad İbadoğlunun və tərəfdarlarının (hansı ki, Hikmət Hacızadə, Vurğun Əyyub və İbadoğlunun xeyrinə namizədliyini geri götürmiş Səxavət Əlisoy kifayət qədər köhne məsəvatçılardır - R.N.) sərt tonda etiraz bildirmələri, o cümlədən, başqanlıq seçkilərini ədalətsiz, qeyri-leğitim adlandırmaları sözügedən təlatümləri daha da alovlandırmaqdır. Bu baxımdan, artıq istefaların da başlanacağına şübhə etmək olmaz. Düzdür, qurultaydan önce İsa Qəmbər də istefaların baş verəcəyini istisna etməmişdi, ancaq bildirmişdi ki, həmin istefalar partiyanın işinə zərər vurmayaçaq. Ancaq görünən budur ki, reallaşacaq istefalar Məsəvata köklü zərər də vurmaq ehtimalını gündəmdə saxlayır.



Arif Hacılı İsa Qəmbərə nisbətdə daha radikal imicə malikdir

Lakin bu gün Məsəvatın bu kimi duruma doğru süretilə irəliləməsi fonunda daha hərəkətə keçmək istəyən tərəf AXCP və onun sədri Əli Kərimlidir. İstisna etmək olmaz ki, cəbha sədri Məsəvati zəiflətmək istiqamətində öz tədarükünü çoxdan görüb. Hətta o da sərr deyildi ki, onun məsəvatdaxili məsələlərə təsir etmək üçün xüsusi emissarları da mövcuddur. Ancaq bütün bunlardan savayı, Əli Kərimlinin İsa Qəmbərdən sonra bu dəfə Arif Hacılı ile münəqşəyə girməsi düşərgədəki vəziyyətə də təsirsiz ötüşməyəcək. Çünkü Arif Hacılı İsa Qəmbərə nisbətdə daha radikal imicə malikdir.

Arif Hacılının da Əli Kərimliyə qarşı poatoloji nifrəti var

Əger İsa Qəmbər Əli Kərimlinin hücumlarına o qədər də əhəmiyyət vermindirse, Arif Hacılı gözənlənilən hücumlara sərt reaksiya verməklə yanaşı, AXCP ilə daha açıq formalı savaşa gira biler. Belə ki, onun da Əli Kərimliyə qarşı patoloji nifrəti var. Xüsusilə, Məsəvatın "Milli Şura"dan ayrılması və sonrakı fealiyyətində İsa Qəmbərdən çox Arif Hacılıının rolü böyük olub. Məhz Arif Hacılı həmin dövrlərdəki açıqlamalarında deyirdi ki, "Milli Şura" xarici qüvvələrin, eləcə də Rusyanın layihəsidir. Bütün bunları da nəzərə alsaq, Hacılının Kərimli ilə sərt tonda danışması təsadüf sayıyla bilməz.

Əger məsəvatçılardan istefə verərək, "Milli Şura"ya qayıtsalar, onda bu amil Əli Kərimlinin Arif Hacılı üzərindəki qələbəsi hesab edilə bilər

Belə bir situasiyada AXCP sədri çalışacaq ki, Məsəvatdan istefə verəcək şəxslər cəbhəyə olmasa da, "Milli Şura"ya transfer olunsunlar. Çünkü siyasi kulularında "Milli Şura"nın AXCP-nin filialı kimi de dəyərləndirənlər kifayət qədərdir. Əger məsəvatçılardan istefə verərək, "Milli Şura"ya qayıtsalar, onda bu amil Əli Kərimlinin Arif Hacılı üzərindəki qələbəsi hesab edilə bilər. Ona görə də Arif Hacılı hazırda başqanlıq eyforiyasını yaşamasına rəğmən, həm də partiyanın daxili parçalanmasının, kənar mədaxilələrin qarşısını almaq zorundadır. O, bunları edə bilməsə, Məsəvat partiyası məhz onun başqanlıq dövründə ciddi sarsıntılar yaşaya bilər. Lakin görünən budur ki, Əli Kərimli hazırkı vəziyyətdə əlində olan şansı itirmək fikrində deyil.

Rövşən Nurəddinoğlu

P.S. Sentyabr ayının ən pis mənzərəsi- Xədicənin dalı, sentyabrın ən maraqlı oyunu- Məsəvat qurultayı, sentyabrın ən bambılı səfəri- Jirinovski. Xədicə, belə şeylərdən Hafiz Hacıyevin heç də xoşu gəlmir ha...

Hind və Çin vatandaş cəmiyyətləri sivilizasiyası və insan hüquqları

Sərqiñ eñ qədim ölümlərinindən olan Hindistanda vətəndaş cəmiyyəti quruculuğu spesifik xüsusiyyət kəsb edir. İndiuzm də mərkəzi ideyanı "karma" haqqında təlim təşkil edir. Zaman keçdikcə karma insanın dharması tərəfin-dən ona evvəlcədən yazılmış hərəkətlər, əməllər kimi basa düşülür.

"Karma qanunları"na əsasən insan haqlarının (maddi və mənəvi rifahlar kompleksiya) dövlət tərəfindən həyata keçirilən səyasetini hüquq normalarından asılılığı inkar edilir. Ənənəvi cəmiyyətdə fərdlərin cəmiyyətə qarşılıqlı münasibətləri hüquq normaları ilə deyil, müqəddəs etik-kastta qanunları ilə idarə olunmalıdır. Hindistanda insan haqq və azadlıqlarının ümumi xarakterinin tanınmasında başlıca manə fərdin davranışına qrupların (kastalar) sərt nəzarətinin olması faktıdır.

Müasir hind müəllifləri Hindistanda vətəndaş cəmiyyətində insan haqlarının problemlərini öyrənərək neinki iki - Qərb liberal ve ənənəvi, hind - müxtəlif mövqeləri qarşı-qarşıya qoyurlar, həmçinin ağıl, əxlaq, məsuliyyət, azadlıq kimi keyfiyyətlər şəxsiyyətini insani təbiətinə xas olması paradiqmasına əsaslanaraq bu mövqelərin daxilən oxşar cəhətlərini üzə çıxarılmasına ciddi səy göslərlər.

Vetəndaş cəmiyyətində şəxsiyyətin problemlərinə onun hüquqlarının, ləyaqətinin tanınması nöqtəyi-nəzərindən diqqət yetirən fərdə hörmət edilməsi, özünə hörmət, onun davranışının əsas motivasiyası kimi yanaşan K.Qhaş-Dastidar yazır: "İndizmə görə fərd bir tərəfdən azad və ölməzdür, lakin yaşadığı həyatda səbəbiyyət asılılığının sarısılmaz qanunları işləyir. Karma qanunları işlədiyinə görə bu və ya digər kasta, yaxud varnaya mənsub olan fərd öz davranışlarında məhduddur".

A.Zöhrabova yazır ki, bu vəziyyətin mövcud ziddiyətlərindən irəli gələrək ənənə induizmə məxsus bir çox üsullara icazə verir. İnsan real həyatdan uzaqlaşaraq meditasiyaya qapılıb ilər, yaxud sannyasa çevrilərək özünü ailə və kasta məhdudiyyətlərindən azad edə bilər. Beləliklə, kübar cəmiyyətdə insanın seçim azadlığını inkar edən induizm, ona dində geniş şəkildə seçim azadlığı - ibadət üçün Al-lahi seçmə azadlığı, dünyadan uzaqlaşma imkanları bu və ya digər - dini-fəlsəfi əqidələri qəbul etmək kimi müstəqillikləri təqdim edir. Əlbəttə, bütün bu devilənlər ənənəvi həqq və

azadlıqları problemlerinin quo-
luşunu təzahür etdirir. Hindistan
vətəndəşlərinin hüquq və azadlıq-
ları rəsmən öz təsbitini 1950-ci
ildə təsis edilmiş müstəqil Hin-
distanın Konstitusiyasında tap-
mışdı. Konstitusiyanın "Əsas qanunlar"ının III hissəsində "Bərabərlik hüququ" və "Azadlıq hüququ" adlı iki bölmə təsbit edilmişdi. Birinci bölmədə vətəndaş hüquqlarının klassik siyahısı: qanun qarşısında bərabərlik (14-cü maddə), dini, irqi, kastaya, cinsi və yaşayış yerinə mənsubluq motivilərinə görə ayrı-seçkiliyin qadağan olunması (15-ci maddə) və s. öz aksini tapmışdı.

Bu bölüm maddelerin leytmotivini "hindî cəmiyyətinin zəif təbəqələri" kimi adlandırılara tətədəşlərə bərabər hüquqların verilməsi təşkil edir. Konstitusiyanın III hissəsində "Azadlıq hüquqları" adlanan hissədə siyasi azadlıq, söz, silahsız şəkildə bir yerdə toplaşmaq, birlik və ittifaq yaratmaq, ixtisas seçmək kimi klassik azadlıqlar öz təzahürünü tapmışdır. Ənənəvi cəmiyyətdə fərdin hüquq və haqları əhəmiyyətli və mühüm xüsusiyyətlər kəsb edir. Onların yazılımayan ənənəvi qanunlar normasına görə qiymətləndirilməsi tədqiqatçıdan xüsusi yanaşma tələb edir. Çünkü bəzən elə hüquq normaları ilə üzləşməli olursan ki, universal hüquqlar sisteminde onların analoquna rast gəlinmir. Bu, yalnız ənənəvi cəmiyyətlərdə şəxslərarası münasibətlərdə həkimlik təşkil edən hüquq normalarıdır.

A.Zöhrabova qeyd edir ki, Afrika cəmiyyətində insanın qohumlarla, tayfa üzvləri ilə, hakim təbəqə nümayəndələri və tabeçiliyində olanlarla və s. real münasibətləri onların hüquqi vəziyyətlərindən çıxış edərək yaşılmışdır. Afrikanın ənənəvi cəmiyyətində adı huquq normaları hakim mövqə tutmur. Özünün əsas hüquqi xüsusiyyətlərinə görə adı hüquq əhəmiyyətli dərəcədə qrup hüququnu təşkil edirdi. Fransız hüquqsuna P.Honidek yazar ki, "Afrika huquq"ının əsas fərqləndirici xüsusiyyəti onun kollektiv, ümumi xarakter daşıması faktından ibarətdir.

Adı hüququn qrup xarakteri, təkcə kiçik sosial qrupların (etnik, icma, tayfa, klan, nəsil, böyük, yaxud kiçik ailə) çərçivəsində deyil, həm də adı hüquq üçün subyektiv hüququn yabancı olması ideyasında da təzahür tapır: adı hüquq normaları tərəfinin ümumi Çin sistemi Çin etikasının dörd əsas ənənəsini əhatə edir. Bunlara daosizm, legizm, konfutsiçilik, moizm addır. İnsan haqlarının Çin sistemi özü-nəməxsus beş qanunla səciyyələnir. Bunlara aşağıdakı normalar daxildir:

dən müəyyən edilmiş bir çox hü-
quq və vəzifələrin spesifikasi-
onların qrup xarakteri ilə müəy-
yən edilir.

yətdə də öz əksini tapır. Bu cür hüquq pozuntusu qəbilələrarası düşmənçiliyə getirib çıxara bilər. Bunun aradan qaldırılması ənənəvi məhkəmə-hökmlərlə orqanlarının iştirakı ilə iki qəbilənin rəsmi yarışı kimi hüquqi yolla aradan qaldırıla bilər. Bununla bərabər əgər qrup hüquq pozuntusuna yol veribse, onun günahı qrupun üzvləri tərəfindən töredi-lən hərəkətlərin sayından daha vacib hesab edilirdi.

vacib hesab edilir. Önənəvi cəmiyyətdə icmaların münasibətlərinə əsaslanan hər şeyin mütləq şəkildə kollektiv şüurla idarə olunmasını qəbul etmək vacibdirmi? Görkəmlı fransız filosofu, pedaqoq və sosiolog E. Dyurkheyəm hesab edirdi ki, "primitiv kommunizm" şəraitində qan intiqamı, praktiki şəkildə bütün hüquqi hadisələr qəti şəkildə oruq fəlsəfəsinə əsaslanır.

Adı hüququn təzahürləri Çin sivilizasiyasında da mövcud idi. Məhz buna cavab olaraq söylemək olar ki, Çin sivilizasiyası adı hüquq seviyyəsində bir çox hüquqi vəzifələrin sistemini yaratmışdı. Bunlardan bir çoxu, hətta piktoqrafik forma kəsb edirdi. Məsələn, "ata" anlayışı təkcə fərdin müəyyən sosial statusunu möhkəmləndirməyə xidmet etmir, həm də hüquqi vəzifələrin əyani şəkildə dərk olunmasında istifadə olunurdu. Çünkü "ata" anlayışı "el" və "çubuq" heroqlifləri vasitəsilə dərk olunurdu ki, bu da təribyələndirmek, öyrətmək işini ifadə edirdi. Beləliklə, ata nəinki müəyyən hüquqlara malikdir, o, həm də öz övladları-na qarşı məcburi cəza tədbirləri görən insan kimi də dərk olundu ki, bunun da məğzində hüquqi məzmun dururdu.

"Qadın, həyat yoldaşı" anlayışı "qadın" və "toz silmək üçün əski parçası" heroqliflərinin kom-binasiyası ilə ötürüldürdü. "Toz silmək üçün əski parçası" təkcə evdə deyil, həmcinin bu təmizliyin, hətta ər tərəfindən qorunması üçün cavabdehliyi ifadə edirdi. Meişət münasibətlərində hüquqi vəzifələrin möhkəmləndirilməsini təsvir edən bu cür hüquqi ideoqramların sayını kifayət qədər artırmaq olar. Vətəndaş cəmiyyətində insan haqlarının ümumi Çin sistemi Çin etikasının dörd əsas ənənəsini əhatə edir. Birləşmələr, daosizm, legizm, konfutsiçilik, moizm addır. İnsan haqlarının Çin sistemi özü-nəməksus beş qanunla səciyyələnir. Birləşmələr aşağıdakı normalar daxildir:

1. həyatı boyu oxumaq (ilk növbədə digər çinlilərdən);
 2. həmrəylik və bir-birine kömək (qohum ailələr ilə, siyə, qardaşlaşmış ailələrlə);
 3. legal metodlarla olmasa da ailənin təmin etmək;



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərcivəsində hazırlanıb

4. ailə bütçəsinə xələl gəti-
rən lazımsız xərclərdən qadıqmaq;

5. "Simani qoruyub saxlamaq", daha doğrusu, eşil-nəcəbətə xələl gətirəcək hərəkətlərə yol verməmək, əgər belə bir hərəkət edilibsə, onu boynuna al-mamad.

A.Zöhrabovanın fikrincə, Çinin siyasi həyatında modern dövrü artıq Qerbədə modernizmin böhranı haqqında ilk işaretlərin yarandığı dövрe təsadüf edir. Söhbət “qadın məsələsi”nin aktuallığından gedir. Çində qadın məsələsi XIX əsrin axılarında Qerbədəkindən fərqli olaraq digər mezmun kəsb edirdi. Onun həyatın aktuallığına daxil edilməsi “maariflənmiş konfutsiilər” tərəfindən gerçikləşdirilirdi, Söhbət Kann Yuvzyanın (1858-1927) “Pencərələrin sarımcasına ümumi

Pəncərələrin sarımmasına umumi qadağanın vacibliyi" haqqında yuxarı dairələrə ərizənin yazılmasından gedir. Maraqladır ki, ərizədə müellif öz təklifində təkcə tibbi, mənəvi deyil, həm də hüquq xarakterli arqumentlərlə çıxış edir.

Modernizm ideologiyası Çin-də elə sürətlə öz yerini tutur ki, monarxiyaçı-islahatçının göstərilən ərizəsindən bir neçə il sonra Çin tələbələri arasında yeni mədəneviyyət uğrunda hərəkatın yayılır. Bu hərəkatın başqa təbliğatçısı "Yeni gənclik" jurnalı oldu. Onun ilk nömrəsi 1915-ci ilin sentyabrında nəşr olundu. Jurnalın baş redaktoru Çjen Dusyu Çin Qərbçiliyinin əsas ideologiyasından sayılırdı. O, Qərb də-

yölərinin təbliğatçısı idi. O, xüsusilə, Qərbin təcavüzkarlığını, mübariz ruhunu tərennüm edirdi, halbuki bundan əvvəl, Çin xalqı, ələlxüsus, alim təbəqəsi bu keyfiyyətləri barbarlıq və qüsürəməti kimi qiymətləndirirdi. Qerbə fəlsəfəsi və siyasi ədəbiyyatının tanınmış tərcüməçilərinin dan biri Yen Eu mərdanə sakıldı.

vaxtilə yüksək dəyər verdiyi, Qərbin əsl mahiyyətini yenidən konfutsiçiliyə qayıtdıqdan sonra belə bildirdi: "Mən hiss edirəm ki, bu xalqların üç əsrde yaratdıqları əsas dörd şey olmuşdur: ekoist olma, digərlərini öldürmək, vicdansız olmaq və utançlılaşdırmaq."

cağıza manq olmamaq :
1919-cu il mayın 14-də bütün
Çin boyu tələbə nümayişləri tüg-
yan edirdi. Yeni mədəniyyət uğ-
runda başlayan hərəkat ənənəvi
Çindən fərqli olaraq bir qədər
ekzotik Çinin təbliğinə üstünlük
verdi. Liberalizm ruhlu şəxsi
azadlıqların yerinə sinfi etik və
kollektiv hüquq vəziyələri aksen-
ti üstünlük təşkil edən "Moskva
kommunizmi" gəldi. Çinin siyasi
lideri Mao Tsedunun siyasi fəa-
liyyətində bu, özünü daha bariz
səkilde göstərdi.


A.Zöhrabova gösterir ki, nəticədə müasir Çinin hüquq sistemini bir-biri ilə rəqabət aparan hüquqi (rəsm) və sosial (qeyri-formal) hüquq qaydalarının modelləri kimi təsəvvür etmək olar. Fərdləri davranışlı və sosial qaydaların nizamlanması sahəsində fa (qanun) və li (mənəvi normalar) adlanan konfutsi mexanizmləri qarşılıqlı fəaliyyəti aparıcı yer tutur. Çin Xalq Respublikasının Konstitusiyasında hüquqlar çoxəsrlilik, hətta minillik konfutsi ənənələrinə istinad hiss olunur. Bu ənənələrin əsas hissəsi adı hüququn normaları kimi yanaşmaq olar, daha doğrusu, məcburi davranış qaydaları kimi baxmaq olar (məsələn, oxumaq, təh-

sil almaq vəzifəsi). Vətəndaş cəmiyyətində insan haqlarının maoist sistemli sinfi nəzeriyəsi bir əlavə olaraq maoizmin doktrina və təcrübəsində üstünlük təşkil edir.

*VAHİD ÖMƏROV,
filosof, üzrə filosof doktoru*

Ərəblər insan barmaqlarını xatırladan muzey tikirlər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində "Zayed" adlandırılan milli muzeyin tikintisi yekunlaşmışdır. AzərTAC xəberi saytları istinadla xəber verir ki, muzeyin inşası BƏƏ-nin təməlini qoyan və ölkənin sosial-iqtisadi inkişafında müstəsna xidmətləri olan şeyx Zayed bin Sultan Əl-Nehyanın xatırına həsr olunub. Muzey binası qeyri-adi dizayna malik olmaqla insan elindəki barmaqları xatırladır. Layihəyə görə, göye ucalan beş barmaq -qüllələr həm də muzeyin təbii havalandırmasını da həyata keçirəcək.



Həftəsonu qəzalar-13 ölü, 27 yaralı

Ötən həftəsonu Azərbaycan yollarında baş vermiş qəzalar nəticəsində 13 nəfər ölüb. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi idarəsinin (BDYPİ) ictimaiyyətə əlaqələr şöbəsindən SİA-ya verilən məlumatə göre, ötən şənbə ve bazar günləri Azərbaycan yollarında 17 yol qəzası baş verib. Qəzalar nəticəsində 13 nəfər ölüb, 27 nəfər yaralanıb. Bele ki, sentyabrın 27-də respublikanın avtomobil yollarında 7 yol-naqliyyat hadisəsi baş verib. Neticədə 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Sentyabrın 28-də isə ölkədə 10 yol-naqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.



15 yaşlı qız özünü 6-ci mərtəbədən atdı

Bakıda 15 yaşlı qız intihar edib. SİA-nın xəberinə görə, Nizami Rayon Prokurorluğunundan verilən məlumatda bildirilir ki, hadisə Bəhrəz Nuriyev küçəsi 37 ünvanında qeydə alınıb. Bele ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdü Qəmər Gülağa qızı Hacıyeva yaşıdagı binanın 6-ci mərtəbesində özünü ataraq intihar edib. Qeyd edək ki, Q.Hacıyeva Bakı şəhərində yerləşən 250 sayılı orta məktəbin 9-cu sınıfı şagirdi olub.

TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikleri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımi məlumatı qısa zamanda çatdırıb biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın,
müştərilərin rəğbət və məmənuniyyətini qazanın,
räqiblərdən öndə olun!



www.aztelekom.org

012 122

QAYNAR XƏTT

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

"Aztelekom" İB

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.


Qəzet "Ses" in komputer mərkəzində yığılın, sehfələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

30 sentyabr



Sərbəst güləş üzrə millimiz beynəlxalq turnirdə ikinci olub

Dağıştanın Kaspiysk şəhərində 1994-1996-ci illər təvəllüdü güləşçilər arasında Rusiya Federasiyasının Qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-majoru Mehəmməd Ömərovun xatırına həsr olunmuş birinci beynəlxalq turnir keçirilib. AzərTAC xəber verir ki, sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvləri turnirdə iştirak ediblər. Komanda xarakterli yarıda Azərbaycan ilə yanaşı, Şimali Osetiya, Xasavyurt, Kaspiysk, Kabardın-Balkar və Dağıstanın komandaları da mübarizə aparıblar. Yarımqrupda Şimali Osetiya və Xasavyurt komandaları ilə birgə mübarizə aparan güləşçilərimiz hər iki rəqibini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar. Finalda Dağıstan komandasının güləşçiləri ilə qarşılaşan təmsilçilərimiz 2:6 hesabı ilə məğlub olub və Rusiya Federasiyasının Qəhrəmanı Mehəmməd Ömərovun xatırına həsr olunmuş beynəlxalq turniri ikinci sıradə tamamlayıblar. Xatırladaq ki, yarıda ölkəmizi məşqçilər Rövşən Umidov və Nazim Əlicanovun rəhbərliyi altında Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Qitinoməqomed Hacıyev (66 kq), Məhəmmədhəci Muxutov, Hacimurad Ömərov (hər ikisi 74 kq), Məhəmməd Abdülxalıqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzəriani (120 kq) təmsil ediblər. Beynəlxalq dərəcəli hakim Vaqif Zeynalli görüşlərin idarə olunmasında iştirak edib.



Şahmat üzrə "Qran-pri" yarışları nə vaxt keçiriləcək?

Oktabrın 1-de Bakıda şahmat üzrə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) "Qran-pri" seriyasına start veriləcək. AzərTAC xəber verir ki, turnirin açılış mərasimi saat 19:30-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək. Mərasimdə FIDE prezidenti Kirsan İlyumjinov, Gençlər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət və hökumət nümayəndələri, eləcə də şahmatçılar iştirak edəcəklər. "Qran-pri"nın ilk turu oktyabrın 2-də saat 15:00-da start götürəcək. Turnirin bütün partiyaları yarışın rəsmi sayı vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycanı turnirdə grossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Eyni zamanda, Bakıdakı "Qran-pri"də Fabiano Karuana (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ), Sergey Karjakin (Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Rüstem Qasimcanov (Özbəkistan) və Yevgeni Tomaşevski (Rusiya) birincilik uğrunda yarışacaqlar. Qeyd edək ki, qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq.



"Neftçi" Əli Daei ilə danışıqlar aparır?

Iranın "Perspolis" komandasının sabiq azərbaycanlı baş məşqçisi, tanınmış futbolçu Əli Daei "Neftçi" klubunu çalışdırmaq üçün danışıqlar aparr və ilkin razılıq əldə olunub. Bu barədə "Trend" agentliyi İranın "Afkarnews" saytına istinadən məlumat verir. Məlumatda bildirilir ki, "Neftçi" klubunun rehbərliyi hazırkı baş məşqçi Arif Əsədovun işindən razı qalmağı üçün Ə.Daeiye baş məşqçi olmaq təklif edilib. Qeyd edək ki, İran yığmasının sabiq üzvü Ə.Daei "Perspolis" komandasından uzaqlaşdırıldından sonra İran futbol liqasında baş məşqçi kimi çalışmaq istəmir.

"Yuventus" Tevezlə müqavilə yeniləyir



"Yuventus" klubu hücumçusu Karlos Tevezlə müqaviləni yeniləməyi planlaşdırır. Qol.Az-in İtaliya mətbuatına istinadən verdiyi məlumatə görə, Turin təmsilçisinin rəhbərliyi argentinələr futbolçunu 2018-ci ilə qədər komandada saxlamaq niyyətindədir. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən 30 yaşlı futbolçunun da "Yuventus"da qalmaq istədiyi bildirilir. Qeyd edək ki, 2013-cü ildən "Yuventus"da oynayan Tevez bu mövsüm keçirdiyi 5 oyunda 6 qola imza atıb.

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sehfələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.